



**Xəbər**  
**Biləcəridəki qanlı**  
**"razborka"nın**  
**təfərrüatları**  
 yazısı səh.15-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 16 iyul 2014-cü il Çərşənbə № 180 (5889) Qiyməti 40 qəpik

**Gündəm**  
**170 milyonluq heroinlə bağlı**  
**növbəti sensasion məlumatlar**  
  
 Gürcüstan polisi antinarkotik əməliyyatını aylar öncə planlaşdırıbmiş, Azərbaycan hüquq-mühafizə orqanları susur; deputat Zahid Oruc isə heroin qalmaqalına görə İrani ittiham edir  
 yazısı səh.10-də

**Musavat AXC-nin 25 illik yubileyi**  
**ilə bağlı tədbir keçirdi**  
 Tədbirə AXCP nümayəndələri qatılmayıb  
 yazısı səh.5-də

**Naxçıvan jurnalistlər üçün**  
**niyə qorxulu bölgədir?**  
 yazısı səh.3-də

**Yanardağın "yandıran"**  
**qiymətləri və xidmətləri...**  
 İlin bütün fəsillərində yanan dağ haqqında bilinməyənlər  
 yazısı səh.12-də

**USAİD-in mətbuata 2,4 milyon gizli**  
**grant elanı aranı qarışdırdı**  
 yazısı səh.3-də

**Bütün dünya Qəzzadan danışır**  
 Bölgədə isə silahlar hələ susmayıb  
 yazısı səh.13-də

**Nazirlər rayonlara gedir,**  
**narazılıqlar isə azalmır**  
 Əyalətlərdə memurlar əhaliyə divan tutur  
 yazısı səh.14-də

**Putinə türkmən silləsi**  
 yazısı səh.9-də

**Ramazan ayının 18-ci günü**  
 İftar 21.26. İmsaq (azan) 4.57 (QMİ-nin cədvəli)  
 18-ci günün duası: "İlahi, bu orucluğu ayının səhərlərinin bəreketini mənə düşündür! Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır! Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et! Ey, qəlbləri nurlandıran Allah!"  
 İftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".  
 ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!


## Azərbaycan yeni müharibə riski və seçimlə üz-üzə

# BÖYÜK GÜCLƏRDƏN BAKIYA ORTAQ QARABAĞ TƏHDİDİ - təhlil

Savaşa başlarsa, antaqonizmdə olan Rusiya ilə Qərb tərəfindən separatçı rejimin tanınma təhlükəsi reallaşa bilərmi? Moskvanın müharibə ssenarisinin konturları heç vaxt olmadığı qədər aydın görünür; demokratik dünya Azərbaycanın yanında yer ala bilər, əgər... yazısı səh.8-də



Artur Rasizadə



Samir Şərifov

## Hakimiyyət payız hazırlıqlarına başlayıb

Yeni baş nazirə "hə" dedilər, Artur Rasizadənin yerinə gətiriləcək namizədlə bağlı iqtidardaxili qrupların razılığı alınıb; prezidentin ikinci komandası döviyyəyə girir yazısı səh.4-də

  
**Elçin Şıxlı:**  
**"Müəyyən bir həddə qədər**  
**kompromisə**  
**getmək**  
**mümkündür"**  
 yazısı səh.7-də

  
**Hacı İbrahim**  
**"Xəzər Adaları"nın**  
**açılışından və**  
**qardaşının villasını**  
**satmasından**  
**danışdı**  
 yazısı səh.7-də

  
**Maksim Musayev**  
**Keçmiş YAP-çı deputat:**  
**"Yaxşı ki,**  
**indiyə 37-ci il**  
**deyil..."**  
 yazısı səh.6-də

## Moskva metrosundakı qəzada 20 nəfər öldü

Rusiyada matəm elan olundu



İyulun 15-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində baş verən metro faciəsi ilə əlaqədar bu ölkədə matəm elan olundu. Metronun "Slavyanskiy bulvar" stansiyasında qatarm rəlsdən çıxması nəticəsində 20 nəfər həlak olub, 163 nəfər yaralandı.

Bu arada Rusiya hökuməti Moskva metrosunda qəzada həyatını itirənlərin ailələrinə 1,5 milyon rubl ödəməyə qərar verib. Bu haqda Moskvanın vitse-meri Pyotr Biryukov bildirib.

"Qurbanların ailələrinə 1,5 milyon rubl, zərərçəkənlərə isə 1 milyon rubl ödəniləcək", - deyir Pyotr Biryukov bildirib.

İlkin məlumatlara görə, Moskva metrosunda qəza zamanı ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə "Trend"ə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib.

O deyib: "Biz ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb".

## TQDK keçid ballarını aşağı saldı



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki qəbul üçün müsabiqə şərtlərini dəyişdirib. İxtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti təbiiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti təbiiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti təbiiq olunmur).

## Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

**«QAYA MƏTBUAT YAYIMI» MMC!**  
 İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalları rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tiraajınızda lazım gəldikdə dəyişikliklər etmək;

**Ən başlıcası gündəlik**  
**«Yeni Musavat» qəzetinə—0,40 man**  
 və bundan əlavə 2000 adda yerli və xarici nəşrlər.

■ Abunə yazılmaq üçün uzağa getmək lazım deyil, Telefonla zəng etməyiniz kifayətdir:  
 Bakı şəh. 564-63-45 598-35-22  
 Respublikanın digər böyük şəhərlərində də abunə qəbul olunur:  
 mobil: (050)-235-23-41

## Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinə istintaq orqanının R.Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.

Məhkəmə R.Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

R.Mirqədirov bu il aprelin



Rauf Mirqədirov

19-da Türkiyədə saxlanılaraq 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunub. O, Cinayət Məcəlləsinin



Bayram Kürdəxanlı

## Bayram Kürdəxanlı həbs olundu

Sabuncu Rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər. Onun üzərinə baxış keçirilərək şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.

Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığı deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".

İdarənin narkotiklərlə mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşımamdan çəkirəm. Məclislərdə mənə narkotik təklif edirlər ki, təbim gəlsin".

1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tergetdiyini söyləyib: "Onun ağrıları çox pis olur".

Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı CM-in 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.

## Mətanət İsgəndərli jurnalistləri məhkəməyə verib istirahətə gedib

Məşhur müğənninin onu narkoman adlandıran sayt əməkdaşları ilə məhkəmə çəkişməsi niyə təxirə düşüb?

Müğənni Mətanət İsgəndərli jurnalistlərlə məhkəmə prosesi hələ davam edir. Belə ki, bir neçə ay öncə müğənni aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroglunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Əliyevi məhkəməyə verib.

Səbəb isə aznews.az saytında barəsində gedən yazıdakı "narkoman" ifadəsidir.

Qeyd edək ki, M.İsgəndərli Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi, maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Hazırda durumun nə yerdə olmasını xəbər almaq üçün hər iki tərəflə əlaqə saxladığımız.

E.Zahiroğlu hələ ciddi bir irəliləyişin olmadığını bildirərək bunları söylədi:

"Məhkəmə davam edir. Növbəti proses iyulun 21-də keçiriləcək. Ötən məhkəmədə biz həmin informasiyanı yazmaqda qərəzimiz olmadığını sübut edən materiallar təqdim etdik. Həmin materiallara münasibəti Mətanət İsgəndərli özü bildirməli idi. O isə məhkəmədə iştirak etmədi. Ona görə də hakim prosesi təxirə saldı. Növbəti məhkəmə prosesində müğənninin özünü də iştirakının lazımlığını bildirdi".

Növbəti məhkəmə prosesində M.İsgəndərli iştirak edib-etməyəcəyini xəbər almaq üçün müğənni ilə əlaqə saxlamaq istədik. Telefona bacısı Təranə İsgəndərli cavab verdi. O, M.İsgəndərli iştirak etmədiyini bildirdi. Təranə xanım bizim sualımıza cavab verə bilməyəcəyini dedi.

□ Fəridə ABDİYEVA

## Qubada ata və oğul bıçaqlandı

Quba rayonunda ata və oğul bıçaqlanıb. Qafqazinfo-ya daxil olan məlumata görə, hadisə şəhərin yeni yaşayış massivində qeydə alınıb. Quba rayon Zərdabi kənd sakinləri 38 yaşlı Səxavət Ağamaliyev və onun oğlu 17 yaşlı Siruz Ağamali-



yev müxtəlif bədən xəsarətləri ilə Quba MRX-yə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, bel nahiyəsindən bıçaq xəsarəti alan Səxavət Ağamaliyev əməliyyat olunaraq, cərrahiyyə şöbəsinə yerləşdirilib. Oğulun xəsarətləri isə yüngül olduğundan ambulator müalicəyə göndərilib. Quba RPŞ-dən verilən məlumata görə, faktla bağlı hələlik saxlanılan yoxdur. Hadisənin ailə münasibəti zəminində baş verdiyi ehtimal olunur.

Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

□ T.ƏHMƏDLİ



Orxan Mansurzadə

## DİN Yusif Namazoglunun ittihamlarına cavab verdi

Orxan Mansurzadə:

"Onun bölmə rəisinin otağında hərəkətləri prokurorluqda ayrıca araşdırılır"

Daxili İşlər Nazirliyi bir neçə gün öncə Xocalı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Musavat Partiyasının Goranboy Rayon Təşkilatının sədri Yusif Namazoglunun polis idarəsində döyülməsi, şərhlənərək saxlanılması haqda dediklərinə reaksiya verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə musavat.com-a açıqlamasında bildirib ki, Y.Namazoglunun polisdə döyülməsi, dişlərinin sındırılması ilə bağlı iddialarını araşdırıb: "Onun dedikləri tamamilə əsassızdır. Əslində məsələ belə olub; Xocalı DYP-nin əməkdaşları xidmət apararkən 22 BX 485 dövlət qeydiyyat nişanlı, "VAZ 2109" markalı avtomobili saxladılar. Maşının sürücüsü Aydın İbrahimov adlı şəxsin sənədləri qaydasında olmadığını görə, onun barəsində protokol tərtib olunub və qanuna müvafiq olaraq da polisler onun cərimə meydançasına aparmaq istəyiblər. Bu zaman maşında olan səmişlərdən biri - Yusif Namazoglulu polislərin qanuni fəaliyyətinə mane olmaq istəyib, onlarla mübahisə edib. Daha sonra o, polis bölməsinin həyətinə ictimai qaydanı pozan hərəkətlərə yol verib. O iddia edir ki, guya onu rayon Polis İdarəsinin rəisinin otağına aparıblar, orada rəisin gözünün önündə döyüblər. Ancaq o heç RPI rəisinin yanında olmayıb, çünki həmin gün o hadisə baş verən saatlarda reis DİN-də geniş kollegiya iclasında iştirak edirdi. Onun hərəkətləri DYP-nin reisi Rövşən Əkbərovun otağında araşdırılıb, ona deyilib ki, burada onunla bağlı məsələ yoxdur, sürücünün sənədləri yoxdur, yalnız o cərimə edilir. Bundan sonra o səs-küy salıb, hərəkətlərini otaqda da davam etdirib, bölmə rəisini hədələyib, sənədləri dağıdıb. Onun həmin hərəkətləri sənədləşdirilib və hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib. Hazırda onun bölmə rəisin kabinetində etdiyi hərəkətlər prokurorluqda araşdırılır. Həmçinin, onun ictimai qaydanı pozan hərəkətləri ilə bağlı ayrılıqda da inzibati qaydada məhkəmə tərəfindən qərar verilib, 200 manat cərimələnib. Rəisin otağında hərəkətləri isə ayrıca prokurorluqda araşdırılır".



**Yazarımız  
Tofiq  
Yaqubluya  
Azadlıq!**

# Günün içindən

**USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində grant elan etməsi ciddi rezonans doğurub. Elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də grant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunmadığı xüsusi vurğulanır.**

"Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yazı bilməz. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz "Azərbaycan mediasının inkişafı üçün" grant elan edib", - deyə bildirilir.

"Gündəlik Teleqraf" qəzetinin yazdığına görə, məlumatda qeyd olunur ki, USAİD-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək qəribəyünlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub.

\*\*\*

"Beləliklə də elanda şəffaflıq prinsipi pozulub, elan gizli və xəlvəti şəkildə verilib. Grant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərəkən heç bir QHT və media qurumuna bu elan barədə öncədən məlumat verilməyib. Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə, onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır.

Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır", - məlumatda deyilir.

\*\*\*

"Bugünlərdə xəbər tutdum ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD Azərbaycanda media sahəsinin inkişafı üçün grant elanı veribmiş. Özü də nə az, nə çox - düz 2,4 milyon dollarlıq! Maraqlıdır ki, USAİD bu elanı əvvəllər olduğu kimi geniş təbliğ etmək gərəyi duymayıb. Halbuki illər öncəsində bu agentlik öz grant elanlarını gen-bol rek-

hazırlamaq üçün aylarla vaxt sərf edir. Demək istədiyim odur ki, USAİD-in belə yanaşması hansısa qaranlıq məqamlardan xəbər verir. Görünür, burada ya kor-

"Sözügedən layihə barədə məlumatı USAİD öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiy-

## USAİD-in mətbuata 2,4 milyon gizli grant elanı aranı qarışdırdı

Grant layihəsi almaq üçün bir həftə möhlət verilməsi və elanın xəlvəti yayılması etirazla qarşılandı; ABŞ Beynəlxalq İnkişaf Agentliyi korrupsiyada ittiham olundu, səfirlikdən reaksiya verildi



**Mehman Əliyev: "USAİD hökumətin göstərdiyi QHT-lərlə daha çox işləyir, onlara grant ayırır"**

lam edərdi".

Bunu isə APA-ya açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsərat yaranmış vəziyyəti şərh edərkən deyib. A.Həsəratın sözlərinə görə, belə imkanlar haqqında aylar öncəsindən elanlar verilir, QHT-lərə e-poçt və başqa vasitələrlə xəbər göndərilirdi ki, müsabiqədə iştirak edə bilsinlər:

"Amma indi bu elan xəsisliklə, gizli şəkildə və özü də gecikmə ilə açıqlanıb. İyunun 30-da dərc edilmiş elanda deyilir ki, müraciət müddəti iyulun 7-dək, yəni cəmi 1 həftədir. Bu 1 həftə ərzində isə heç bir QHT 2,4 milyon dollarlıq layihə təklifini işləyib hazırlaya bilməz.

Ən güclü beynəlxalq QHT-lər belə bundan da əzəmətlə tələb olunan layihələri

yet üçün açıq olub. USAİD normalda etdiyi kimi, bu dəfə də layihəyə dair grant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat grant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb", deyə səfirlikdən bildirilib.

\*\*\*

"Turan" informasiya Agentliyinin direktoru Mehman Əliyev "Yeni Müsavat"a bildirdi ki, USAİD-dən grant layihəsi udmayıblar. M.Əliyevin sözlərinə görə, USAİD əsasən hökumətyönlü QHT-lərlə işləməyə üstünlük verir:

"Biz USAİD-dən grant almamışıq. Ancaq Əli Hüseynov 1 milyon grant alıb, başqaları 200 min, 300 min grant layihələri alıblar. Hamısı da hökumətyönlü təşkilatlara çatır. Ancaq inanmıram ki, burada bir gizlilik var. Adətən öz rəsmi saytlarında elan verirlər. Sadəcə, bir həqiqət var - o da bu təşkilatın ayırdığı grantların eksəriyyətinin hökumətə yaxın təşkilatlara çatmasıdır".

M.Əliyev dedi ki, USAİD üçün hökumətlə işləmək vacibdir: "Onlar istəyirlər ki, hökumət nümayəndələri ilə iş aparılsın, islahatlara doğru addımlar atılsın, onların nəticələri qəbul edilsin. Bu mənada hökumətin göstərdiyi QHT-lərlə daha çox işləyirlər.

Tamamilə bir monopoliya yaradılıb. Son illəri götürsək xarici donorlar məcburdur hökumətə yaxın təşkilatlara grant versin. Çünki hökumət barmaqla göstərir ki, məsələn, Leyla Yunus, Arzu Abdullayeva və s. adamların təşkilatlarına grant ayırmayın, biz deyən adamlara layihə verin. Getdikcə də bu genişlənir, hökumətə yaxın təşkilatlara grant çatır".

□ E.SALAMOĞLU



## Naxçıvan Azərbaycan reportyorları üçün niyə qorxulu bölgədir?

**Elşən Balaxanlı:** "Ötən il baş verənlər jurnalistlərin Naxçıvandan deportasiyası idi"  
**Ramin Deko:** "Hamı bilir ki, getsə də hava limanından geri qaytarılacaq"  
**Pərvanə Bayramova:** "Gərək ancaq tərifləyəsən..."

**Elnur Məmmədli:** "Jurnalistlərimiz Suriyaya, İraqa, müharibə bölgələrinə gedəcək qədər cəsarətli olsaydılar, o zaman Naxçıvanda kimdən qorxmalıdırlar ki?"

Azərbaycan jurnalistləri üçün Naxçıvan hər nə qədər xəbər sarıdan maraqlı bölgə olsa da, bir o qədər qorxuludur. Bölgələrdən reportaj hazırlayan, tez-tez rayonlara ezam edilən qələm əhlinin döyüşündə son illər Naxçıvan adına rast gəlmək mümkün deyil. Jurnalistlər üçün bu bölgə az qala tabu sayılır. Burada baş verən özbaşınalıqlar, qanunsuzluqlar, təzyiqlər jurnalistləri Naxçıvana getməkdən çəkindirir, yoxsa ortada başqa səbəblər var? Reportyorlar və redaktorlar arasında keçirdiyimiz kiçik rəy sorğusunda maraqlı cavablar üzə çıxdı.

"Yeni Müsavat" qəzetinin reportyoru Elşən Balaxanlı xatırladı ki, ötən il bir qrup jurnalist Naxçıvana səfər etmişdi. Onun sözlərinə görə, həmin jurnalistlərin məqsədi Turac Zeynalovun muxtar respublikanın MTN-də ölməsi faktı ilə bağlı araşdırma aparmaq olub. Ancaq buna imkan verməyiblər və faktiki olaraq jurnalistlər muxtar respublikadan deportasiya ediliblər.

E.Balaxanlı bildirdi ki, vaxtilə hüquq müdafiəçilərinin Naxçıvanda Vasif Talibovun tapşırığı əsasında döyülmələri, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elbəy Həsənlinin oğurlanaraq muxtar respublikaya aparılması kimi faktlar hələ də yaddan çıxmıyır: "Bu, bizi həmin bölgəyə səfər edib reportaj hazırlamaqdan çəkindirir".


"Azadlıq" qəzetinin reportyoru Ramin Deko isə dedi ki, Naxçıvana getməkdən əsla qorxmur: "Sadəcə, muxtar respublika blokadadır. Bu səbəbdən də ora getmək çox çətindir. Hava limanında ciddi yoxlamadan keçirsən. Əksər hallarda şəhərə buraxmırlar, geri qaytarırlar. Sözügedən yerdə beynəlxalq təşkilatların ofisləri yoxdu. Bu üzəndən də ora getmək istəyənlərə maneə yaradılır".

Reportyor hesab edir ki, jurnalistlərin Naxçıvana getmək istəməməsinin bir səbəbi var: "Çünki hər şey öncədən bəllidir. Yəni hamı bilir ki, getsələr də, hava limanından geri qaytarılacaq. Bu üzəndən də kimse ora getməyə cəhd etmir".

"Amerikanın səsi" radiosunun və "Turan" informasiya Agentliyinin əməkdaşı Pərvanə Bayramova da bildirdi ki, əslində Naxçıvanın ayrı qanunları var və bu qanunlar, ümumən ordaki durum jurnalistləri çəkindirir: "Məsələn, tənqidi yazan jurnalist ora gedə bilməz. Gərək ancaq tərifləyəsən. Bu da obyektiv jurnalistikanın qanunlarına uyğun deyil. Getmək istəmişəm, amma məsləhət görməyiblər. Yəqin ki, nə zaman-sa gedəcəm".

Qafqazinfo.az saytının redaktoru Elnur Məmmədli isə hesab edir ki, Naxçıvan o qədər də qorxulu bölgə deyil. Onun fikrincə, Naxçıvanda media üçün maraqlı xəbər olsa getmək olar: "Mən Naxçıvanda heç vaxt olmamışam, ona görə də çox məlumatım yoxdur. Amma əgər jurnalistlərimiz Suriyaya, İraqa, müharibə bölgələrinə gedəcək qədər cəsarətli olsaydılar, o zaman Naxçıvanda kimdən qorxmalıdırlar ki? Ola bilər ki, orada mediaya təzyiqlər olsun. Amma bizim peşənin özəlliyi elə bu təzyiqlərdədir. Bu gün Naxçıvanda ora getməyimizi vacib edən bir hadisə, ala biləcəyimiz çox önəmli bir xəbər olsa, o zaman qafqazinfo ora əməkdaş göndərər. Düşünmürəm ki, redaksiyamızda hansısa bir əməkdaş qorxub bundan imtina etsin".

□ Sevinc TELMANQIZI



## Atom bombası qaçaqmalçılığı

**Zahid SƏFƏROĞLU**  
zahid.safaroglu@box.az

**G**ürcüstanda tutulan 3 ton heroinin məsələsi böyüyür. Başqa cür ola da bilməz. Birinci o səbəbə ki, bu boyda narkotik qaçaqmalçılığı nəinki iki qonşu ölkənin, heç regionun tarixində indiyədək görünməmişdi. İkincisi də Azərbaycandan fərqli olaraq Gürcüstan qanunçuluğun gözlənilmədiyi, rüşvət və korrupsiya piramidasının olmadığı məmləkətdir və o üzdən orada işin istintaqının axıradək obyektiv aparılacağı realdır.

Mafiyanı çaşdırın yaqın ki, elə o olub. Görünür, mafiozlar rüşvət sisteminin idarə elədiyi, çirkli pullar hesabına istənilən çirkli əməliyyatın mümkün olduğu avtoritar Azərbaycanla Avropa Birliyinə sürətlə yaxınlaşan demokratik Gürcüstanı əməlləcə səhv salıblar.

Bundan sonra yaqın ki, belə şeylər tez-tez olacaq -ta Azərbaycan da hüquqi-demokratik dövlətə çevrilənədək. Hələlikse demokratik Gürcüstan antidemokratik Azərbaycanla həmsərhəd olmağa məhkumdur. Bu fərq, yaxud təzad artıq özünü təkəcə bananın qiymətlərində göstərmir, eyni zamanda Azərbaycanın başqa monopolistlərinə və narkotik ticarətçilərinə ciddi problemlər yaşatması ilə bəlli edir.

Heroin haqqı-hesabı, ona Azərbaycandan müvafiq strukturlar səhiyyəsinə verilən qeyri-adekvat, əcaib reaksiyalar bir daha ölkəmizdə nə dərəcədə təhlükəli, milli maraqlara zidd, Azərbaycanı dünyada rüsvay edən bir idarəçiliyin mövcudluğuna şübhə saxlamadı. Belə çıxır, sabah bu ölkəyə Allah eləməmiş, kustar üsulla hazırlanmış mini-atom bombası da keçirmək olar. Niyə də olmasın? "Rüşvətini ver, işini gör" prinsipi deyil bəyem?

Dəlinin yadına daş salmaq kimi çıxmasın, tərs kimi bu dəqiqə terrorçu İŞİD-in əlində Mosuldakı elmi-tədqiqat laboratoriyasından oğurladığı neçə kilo uran var. O İŞİD ki, Azərbaycanı da hədəf seçdiyini gizlətmir...

Məsələ də ondadır ki, demokratik ölkə təkəcə azad və ədalətli seçkilər demək deyil. Siyasi haqlarla yanaşı, başqa təməl haqların da tanınması, konstitusiyanın maddələrinə, qanunçuluğa sözsüz hörmət edilməsi, o sırada iqtisadi cinayətçılığa və hər növ qaçaqmalçılığa, narkotik-nüvə qaçaqmalçılığına qarşı amansız mübarizə aparılması deməkdir.

Çoxdan təsdiqlənib ki, avtoritarizmin hökm sürdü-yü, "şahın qanun olduğu" ölkədə bir qanunsuzluq zəncirvari şəkildə başqa qanunsuzluğu doğurur. Misal üçün, seçkilərin saxtalaşdırılması yalnız Seçki Məcəlləsinin ayaqaltı edilməsi hesabına başa gəlmir ki. Eyni zamanda insanların rüşvətlə, hədə-qorxu hesabına qanunu pozmağa sövq edilməsi, hətta şərhlənərək həbs edilməsi sayəsində mümkün olur.

Bu xüsusda antidemokratik ölkədə hansısa ayrıca götürülmüş sahədə (səhiyyə, təhsil, sosial təminat, milli təhlükəsizlik, ordu quruculuğu) köklü islahat aparıb oranın inkişaf etdirmək qeyri-mümkündür. Həmin reformator bunu istəsə belə bacarmaz, qoymazlar, başından basarlar, sistem dərhal çıxdas edər, lazım gələrsə zindana atar.

Reforma, islahat yalnız bütün sahələr üzrə eyni vaxtda aparılarda və görüntü naminə olmayanda effekt verə bilər. Bu isə birbaşa birinci şəxsin iradəsindən asılı məsələdir və 2 x 2 qədər bəsit həqiqətdir. Gürcüstanın sabiq prezidenti onun formulunu necə ifadə eləmişdi: "Mən almadım, heç kim də almadı və rüşvət-korrupsiya piramidası dağılıb getdi..."

Dəfələrlə deyilib, velosipedi kəşf eləməyə lüzum yox. Onu sadəcə, daha təkmil hala gətirmək, daha yaxşı sürmək problemi ola bilər. Amma Azərbaycandakı hakim qüvvə bəşəriyyətin min illər boyu əziyyətlər, qurbanlar bahasına yaradıb ortaya qoyduğu ən yaxşı, ən ədalətli idarəçilik modelini - "demokratiya velosipedi"ni nəinki sürmək istəmədi, üstəlik, onu dağıdıb pis günə, eybəcər hala saldı. İnsanları ondan iyrendirdi.

Artıq bu dağıdıcılığın bədelini ödəmək zamanı yetişir.

**B**aş nazir Artur Rasizadə bütün çoxsaylı proqnozlara baxmayaraq, hələ də formal olaraq postunu saxlayır. Ölkənin ikinci şəxsi postunda yaşı 80-i haqlamış şəxsin saxlanılmasının hakimiyyətin maraqlarına uyğun olduğu aydındır. Əvvəla, ona görə ki, baş nazir kimi Rasizadə iddiasızdır və yaşı ona daha böyük "iştahalara" düşməyə imkan vermir.

İkincisi, o, daxilə və beynəlxalq aləmdə korrupsioner məmur kimi ad çıxarmayıb. Üçüncüsü və ən əsası Rasizadə illərdir hakimiyyətdəki qruplaşmaların ortaq maraqlarını təmin edən fiqurdur. Onun yerinə hər qruplaşmanın öz namizədi olsa da, prezident hələ ki baş nazirin dəyişdirilməsinə qərar vermir. Prezident seçkilərindən sonra da bütün gözləntilərə rəğmə baş nazirin adının üstündən xətt çəkilmədi. Məlumatlara görə, bugünlərdə Belarusa istirahətdən qayıtmış baş nazir də getmək üçün bir neçə dəfə rəsmi müraciət göndərib. Amma ona bir qəddər də gözləmək tövsiyə olunub...

Hakimiyyət daxilindən sızan məlumata görə, yayın sonu bir neçə nazirin və komitə sədrinin, eləcə də bəzi əyalət və paytaxt rayonlarının icra başçılarının da vəzifədə sonu olacaq. Bu cür xəbərlərin dəfələrlə yayıldığını xatırladan mənbəmiz iddia edib ki, hakimiyyətin ən təpəsində bu istiqamətdə hazırlıq əslində çoxdan başlayıb. "Baş nazirin sentyabrda gedəcəyi tam dəqiqdir. Onun yerinə gətiriləcək namizədlə bağlı hakimiyyətdaxili qrupların da razılığı var. Baş nazir postu sadəcə "ikinci şəxs" demək deyil, bu, nazirlik və komitələrlə işləyən böyük bir qurum, büdcənin imam-camaatı Hacı Şahin Həsənliliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökm əsasən, Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) öten il noyabrın 23-də Bakıda yerləşən "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənliliyə qarşı sui-qəsd hazırlayan iki nəfərin həbs olunması haqqında məlumat yayıb. Nazirliyin məlumatında qeyd olunur ki, Nəriman Mirzəyev, Mirzəmməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yeni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması,

## Hakimiyyət payız hazırlıqlarına başlayıb

# Yeni baş nazirə "hə" dedilər

Artur Rasizadənin yerinə gətiriləcək namizədlə bağlı hakimiyyətdaxili qrupların razılığı alınmış; prezidentin ikinci komandası dövrüyyəyə girir; gələcək baş nazir hansı sirlərə malikdir?



**Artur Rasizadə**



**Samir Şərifov**

dolaşan olmasın" -deyə mənbəmiz deyib. Qaynağımız iddia edib ki, yeni baş nazir parlamentin ya sentyabrın 30-da, ya da oktyabrın 1-də başlayacaq payız toplantısında təsdiqlənməlidir: "Yeni baş nazirin Samir Şərifovun olacağı tam dəqiqdir". Qeyd edək ki, hazırkı maliyyə nazirinin baş nazir postuna gətiriləcəyi barədə vaxtaşırı məlumatlar yayılıb. Hətta nazir özü də bu məsələyə reaksiya verərək bunları şayiə adlandırmışdı. Hökumətdə qərbyönlü məmur kimi tanınan maliyyə naziri Samir Şərifovun baş nazir kimi üstün keyfiyyətləri var. Əvvəla, 2006-cı ilin apreliyindən nazir olan S.Şərifovun dünyadakı siyasi proseslərə

rin bu cür sirlərə sahib olması onun daima əlində saxlaya biləcək ciddi kompromatdır. Çünki baş nazir postuna indiyədək elə məmur-oligarxların adları hallanıb ki, onlar müəyyən bir dövr sonra "cığallıq" etmək fikrinə də düşə bilərlər... Nəhayət, S.Şərifov şərti olaraq "Bakı klani" adlandırılan qrupun da razılışdığı namizəddir. Bəlkə də məhz elə onların namizədidir. Amma bunu açıq şəkildə demirlər ki, Samir Şərifova xüsusi qıvcıq yaranmasın.

Mənbə gözlənilən payız dəyişikliyi daha çox prezidentin ikinci komandasının təcridən daha da ön mövqeyə çıxarılması kimi izah edir. Bu proses Mikayıl Cəbbarovun təyinatından başladı. Sonuncu prezident seçkisindən sonra formalaşdırılan kabinetdə də birbaşa İlham Əliyevə bağlı şəxslər nazir qovluğu qazandı. Əgər dəyişikliyi istəməyən hakimiyyətdaxili qüvvələrin müqavimətini qırmaq mümkün olsa, prezidentin ikinci komandası parlament seçkiləri ərəfəsi dövrüyyəyə girecək. Bunun hakimiyyət üçün niyə vacib olduğu isə qarşıdakı proseslərdə bilinəcək.

☐ Xəbər xidməti

## Şahin Həsənliliyə sui-qəsd hazırlayanlara hökm oxundu

● yulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinə "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənliliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökm əsasən, Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) öten il noyabrın 23-də Bakıda yerləşən "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənliliyə qarşı sui-qəsd hazırlayan iki nəfərin həbs olunması haqqında məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, Nəriman Mirzəyev, Mirzəmməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yeni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması,



onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəmməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerden

və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətqah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəmməd Rüstəmov Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə facebook sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib.

N.Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silahdan istifadə etməklə terrorçuluq törətmə), M.Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar.



15 iyulun 15-də Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Müsavat başkanı İsa Qəmbər, Müsavat funksionerləri, Milli Şura sədri Cəmil Həsəni, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, DEVAMM rəhbəri İlqar İbrahimov, hüquq müdafiəçisi Novella Cəfəroğlu və başqa tanınmış simalar iştirak ediblər. Tədbirin aparıcısı Müsavat başkanı İsa Qəmbər olub.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca dövlət himni oxunub.

Tədbiri açıq elan edən Müsavat Partiyasının başkanı İsa Qəmbər AXC-nin yaranması və hakimiyyət dövrü barədə iştirakçılara qısa məlumat verib: "AXC-nin yaranması ən şərəfli tarixlərimizdən biridir. Bu gün münasibətilə tədbirimizi 15 iyulda keçirməkdə məqsədimiz adında AXC həmləri olan partiyaların haqlarına toxunmamaqdır. Çünki 16 iyulda ola bilsin ki, o partiyalar tədbir keçirə bilərlər. Bu baxımdan tədbiri iyulun 15-də keçirməyi məqsəduyğun bildik. Yubiley tədbirimizə gələn hər bir iştirakçıya öz dərin təşəkkürümü bildirirəm. Bu tarixin qurulmasında iştirak edən hər bir insan yalnız qürur duya bilər. Hazırda cəmiyyətimizdə fəaliyyət göstərən

partiyaların əksəriyyəti AXC-nin bazası əsasında yaranıb".

Müsavat başkanı daha sonra çıxış üçün sözü Müsavat Partiyasının İcra Aparatının rəhbəri, AXC hakimiyyəti dövründə dövlət müşaviri postunu tutmuş Arif Hacıyaya verib. A.Hacıyaya AXC-nin keçirdiyi tarixdən danışaraq, qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Əbülfəz Elçibəy başda olmaqla, azadlıqsevər insanlar SSRİ-nin tərkibində olan bir sıra ölkələrdə yaranmış Xalq Cəbhəsini Azərbaycanda da qura bildi: "Azərbaycan Xalq Cəbhəsi o zaman SSRİ məkanında yaranmış ən güclü təşkilatlardan biri idi. Sonra isə ən güclüsü oldu. Bu, ilk növbədə Elçibəyin rəhbərliyi ilə AXC İdarə Heyətinin üzvlərinin xidmətləri idi. Bu təşkilatın xalq olmağımızda misilsiz rolu var. AXC müsavətçilik ideologiyasına əsaslanan bir təşkilat idi. Təsədüfi deyil ki, AXC-nin proqramında yazılmışdı ki, Xalq Cəbhə-

# Müsavat AXC-nin 25 illik

## yubileyi ilə bağlı tədbir keçirdi

Ölkənin tanınmış simalarının iştirak etdiyi tədbirə AXCP nümayəndələri qatılmayıb



si müsavətçilik ideyalarını əsas götürələrin təşkilatıdır. AXC varisləri haqqında danışarkən bir sıra partiyaların adını qeyd etməliyik. Hazırda fəaliyyət göstərən Müsavat, AXCP, KXCP və bəzi partiyalar Xalq Cəbhəsinin varisləridir".

Ardınca çıxış üçün söz AXP sədri, AXC hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynə verilib. O, çıxışına qəlbən özünü cəbhəçi sanan insanları salamlamaqla başlayıb: "Elçibəy demişdi ki, Azərbaycanın ən böyük müsavətçisi mənəm, ən böyük cəbhəçisi isə İsa Qəmbərdir. Ona görə də xüsusilə İsa bəyi salamlayıram. Biz hazırda AXC-nin qurduğu müasir Azərbaycanda yaşayırıq. Xalq Cəbhəsinin yaranması milli hadisə idi. Biz hər zaman Cəbhəmizə sahib olmalıyıq. Bu Cəbhənin sahibləri bizik. Bu adı yaşadan gənclərimiz, ağsaqqallarımızın qarşısında baş əyərək, təşəkkür edirəm. Hər zaman Elçibəyin

qurduğu Cəbhəmizi yaşatmışıq və yaşatmaqda da davam edəcəyik".

Bu çıxışlardan sonra AXC hakimiyyəti dövründə rəhbər postlarda çalışmış müxtəlif şəxslər öz xatirələrindən danışdılar.

Daha sonra AXC hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səfəri işləmiş Hikmət Hacızadə çıxış edib. O, tədbir barədə bunları deyib: "Biz xalq hərəkatı illərində demokratik, azad düşüncəni cəmiyyətimizə yayırdıq. Təəssüf ki, həmin dövrdə insanlarımız sanki düşünmək istəmirdilər. Amma biz yenə sonda görmək istədiyimiz cəmiyyəti qurduq. Kimsə cəmiyyətimizi bəyənə bilməz. Amma unutmayaq ki, evvel heç nə yox idi. İndi istəyirlər ki, cəmiyyəti geri aparınlar. İstəyirlər biz şeir yazmayaq, yalnız onların övladları şeir yazsın. Sizləri burada görəndə sevinirəm ki, demək, möhkəm, iradəli insanlar hələ var".



Milli Şuranın sədri Cəmil Həsəni çıxışına "Xalq Cəbhəsini KQB yaradıb" kimi fikirlərə aydınlıq gətirməklə başlayıb: "AXC hakimiyyətinə qara ləkə salmaq üçün bəzi fikirlər söyləyirlər. Guya ki, Xalq Cəbhəsini KQB yaradıb. Sizi əmin edirəm ki, AXC hakimiyyəti dövründə rəhbərlikdə olan heç kəs KQB agentliyi deyil. Bunlar şər və böhtandan başqa bir şey deyil. Tariximizə nəzər salsaq, bu insanların necə şərəfli bir yol keçdiklərini görürük. Həmin dövrdə Azərbaycanda baş verənlər milli - demokratik inqilab idi. İnkilabın lideri isə Xalq Cəbhəsidir. Bu inqilabın keçdiyi yol tarixçilərin və politoloqların cazibə mərkəzinə çevriləcək. Bu gün münasibətilə hər kəsi təbrik edirəm".

Bundan əlavə, tədbirdə KXCP sədri Mirmahmud Mirəlioğlu, professor İsmayıl Musayev, hüquq müdafiəçisi Novella Cəfəroğlu və başqa tanınmış insanlar çıxış ediblər.

Onu da qeyd edək ki, tədbirə bağlı bir sıra partiyalara dəvətlər göndərilib. Amma bu təşkilatların bəziləri tədbirə qatılmayıblar. Yubileyə qatılmayan təşkilatlardan biri də AXCP olub.

Tədbir zamanı partiya qərargahında "1 manat" kampaniyasına start verilib. Bu məqsədlə kitab satışı həyata keçirilib. Bu kampaniyayı təşkil etməkdə məqsəd 6 mayda NIDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə həbs edilərək cərimələnən siyasi fəallara kömək etmək olub. Tədbir iştirakçıları kampaniyaya ciddi maraq göstəriblər.

Sonda xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi 1989-cu il iyulun 16-da gizli konfransda təsis olunub. 1995-ci ildən etibarən AXCP adlanmağa başlayıb. Hazırda ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar məhz Xalq Cəbhəsinin bazası əsasında formalaşıblar.

□ Cavansir ABBASLI  
Fotolar müəllifindir

# QHT rəhbərinin həbsindən apelyasiya şikayəti veriləcək

ABŞ səfirliyi bəyanat yayaraq Həsən Hüseynliyə qarşı irəli sürülən ittihamı şübhəli saydı

Xəbər verildiyi kimi, iyulun 14-də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə QHT rəhbəri Həsən Hüseynli 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza müddəti həbs qərarı verildiyi gündən etibarən hesablanıb. QHT rəhbəri məhkəmədəki son sözüündə ictimai fəallığına görə həbs edildiyini bildirib.

Həsən Hüseynlinin rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bildirdi. Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirirdi. Onun həbsi məhkəmədə iştirak edən yaxın-

ları, xüsusilə tələbələri tərəfindən etirazla qarşılanıb. O, təcridxanaya alqışlarla, göz yaşları ilə yola salınıb.

H.Hüseynlinin həbsinə reaksiyalar verilib, ABŞ səfirliyi bəyanat yayıb. Bəyanatda Gəncədə böyük nüfuz sahibi olan QHT rəhbərinin həbs edildiyi və ona qarşı irəli sürülən xuliqanlıq məddəsinin şübhəli görüldüyü bildirilib.

H.Hüseynlinin vəkili Elçin Sadıqovla əlaqə saxladıq. O, QHT rəhbəri haqqında çıxarılan hökmə bağlı apelyasiya şikayəti verəcəklərini söylədi: "Həsən Hüseynli haqqında çıxan qərarı tam qanunsuz hesab edirik. Bununla bağlı apelyasiya şikayəti verəcəyik. Bu heftənin sonu Həsən bəylə görüş planlaşdırıram. Bu işləri birlikdə müzakirə edəcəyik. Onun məhkəməsində çoxlu sayda qanunsuzluqlar oldu. Hakim vəsatətlərimizi təmin etmirdi. Zərərçəkən tərəfin verdiyi ifadələrlə şahidlərin ifadələri arasında ziddiyyətlər var idi. Müdafiə tərəfi olaraq, məhkəməyə vəsatət təq-



Həsən Hüseynli

dim etdik. Təəssüf ki, bu vəsatətimiz də qəbul olunmadı. Bizdə konkret faktlar var. Məhkəmədə ifadə verənlərin, şikayət edənlərin Gəncə hüquq-mühafizə orqanlarının agentliyi olması ilə bağlı sübutlar var idi. Amma hakim bu vəsatətimizi də heç bir əsas olmadan təmin etmədi. Açıq, belə ağır hökm gözləməyirdim. Açıq-aşkar sifarişli qərardır. Azərbaycan məhkəmələri mahiyyət etibarilə ədalətli qərar verməyə, bu işi Avropa Məhkəməsinə qəddər aparmaq niyyətindəyik".

Hüquq müdafiəçisi Rəsul Cəfərov Həsən Hüseynlinin həbsi ilə bağlı mətn hazırladıqlarını

bildirdi: "Bildiyimiz kimi, Gəncə 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilib. Biz Həsən bəyin qanunsuz həbsi ilə bağlı mətn hazırlamışıq. Həmin mətni Avropa Gənclər Forumuna göndərəcəyik. Çünki bu qurumun təşkilatçılığı ilə Gəncə paytaxt şəhər seçilib. Qoy görsünlər ki, paytaxt seçdikləri şəhərdə saxta hökm verilib. Gəncənin paytaxt şəhər seçilməsinin əleyhinə deyilik. Bu yolla diqqəti Həsən bəyin üzərinə yönəldəcəyik. Artıq həmin mətni sosial şəbəkələrdə də paylamışıq. Çalışaq ki, insanlar bu kampaniyalarda aktiv iştirak etsinlər. Ortada konkret Həsən Hüseynlinin qanunsuz həbsi ilə bağlı sübut var. Biz tək Həsən bəyin həbsi ilə bağlı yox, bütün siyasi məhbuslarla bağlı bəyanat verəcəyik".

Hüquq müdafiəçisi QHT rəhbərinin həbsini utanverici bir hal kimi qəbul etdiklərini də dedi: "Həsən bəyin həbsi çox utanverici bir haldır. Hər zaman ümid edirdik ki, bəlkə hakimiyyət qanunsuz həbslərdən əl çəkər. Təəssüf ki, bu hallar günbəgün artmaqdadır. Qondarma hökmlərə qarşı daim mübarizə aparacağıq. Kimə Həsən bəyə

çıxarılan hökm barədə danışsaq, dərhal qanunsuz olduğunu anları. Çünki olduqca absurd qərardır. Diqqətlə hökmü analiz etsək, Arzunun şikayətlərinə baxsaq, hökmün qondarma, ədalətsiz olduğunu görürük. Biz Həsən bəy barədəki qərarı birmənalı olaraq qınayırıq. Azərbaycan hakimiyyətində onun dərhal azadlığa buraxılmasını tələb edirik".

Digər hüquq müdafiəçisi Səadət Bənəliyarlı da Həsən Hüseynli barəsində verilən hökmü qınadı: "Həsən Hüseynli ilə bağlı hökmdən razı deyiləm. Ümumiyyətlə, bu iş məhkəməyə çıxmalı deyildi. Ciddi şəkildə araşdırılmalı idi. Təəssüf ki, belə bir hadisə baş verdi. İctimaiyyətin fikri nəzərə alınmadı. Biz Həsən Hüseynlinin müdafiəsi ilə bağlı fəaliyyətimizi aparacağıq. Onun işi ilə bağlı mühüm bir görüş keçirdik. Hesab edirik ki, Həsən Hüseynlinin həbsi qanunsuzdur. Ümid edirik ki, tezliklə ədalət bərqərar olacaq".

Sonda onu qeyd edək ki, Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılıb.

□ Cavansir ABBASLI



## "Halal nemət", böyük sərvət

Samir SARI

**Y**axın illərin söhbətidir. Bir nəşəxor oturub televiziya xəbərlərə baxırmış. Şəkildə polislerin çətənə kollarını qoparıb üst-üstə qalaqlamasını göstərmişlər. Rəis müavini kamera qarşısında danışmış: "3754 ədəd yabani halda bitən çətənə kolu tərəfimizdən aşkar edilərək zərərsizləşdirilmişdir. Gördüyünüz kimi, yandırılaraq məhv edilməkdədir".

Bu zaman rəis müavininin arxa tərəfində polislerin qalaqladığı yaşıl kolların üstünə benzin çilənir və od vurulur. Nəşəxor bu yerdə dözə bilmir, həyəcanlanır: "Adə, bunlar neynir, adə? Gül kimi halal neməti nöş yandırılar?"

Onu başa salırlar ki, bu yandırılan kollar o "nemət" in bir hissəsidir, çox hissəsi emal olunub bazara gələcək, narahat olmasın. Çünki o təkə "nemət" deyil, həm də sərvətdir.

Oxumuş adamlar deyir ki, narkotik maddələrdə olan pul heç bir yeraltı, yerüstü sərvətdə yoxdur. Məsələn, deyirlər, bir var, 1 milyon 200 min barel neft çıxardasan, barrelini 100 dollardan satasan, 120 milyon qazanasan, bir də var, 3 ton maye heroin qayıb kanistrlərdə yük maşınına yükləyib xaricə satasan, o qədər pul qazanasan, hansı yaxşıdır?

Əlbəttə, vəzndə yüngül, qiymətdə ağır materiallar ta qədimlərdən üstün sayılıb. Yeri gəlsə 3 ton heroini bir "QA-Zel"-ə yükləyib aparmaq, sərhəddən, gömrükdən keçirmək olar, amma 1 milyon 200 min barel xam neft üçün gerek "Palmalı" şirkətinin nə qədər tankerini kirayəyə götürəsən, onlar da sutkalarla açıq dənizdə olalar, bu limandan o limana mil-mil yol gedələr.

Budur, bax, Gürcüstan hökuməti bizim milli narkomafiyamıza düz 120 milyon avroluq ziyan vurub, 2 ton 790 kq maye heroinimizi tutub və üç ölkə (Azərbaycan, Gürcüstan, Türkiyə) arasında qalmaqla yaranıb.

Hazırda o boyda sərvət qalıb ortalıqda, yiyə duran yoxdur. Bu mal hardan gəlib Gürcüstana düşüb, heç kəs boynuna almır. Sərhədçilər deyir, xəbərimiz yoxdur, MTN-çilər deyir, gömrükçülərdən soruşun, gömrükçülər ümumiyyətlə heç nə demirlər. Sanasan, 3 ton heroini Gürcüstana parashütlə atıblar və ona görə dövlət qurumlarının bundan xəbəri olmayıb.

Mat qalmalı işdir. Bax, o vaxt BMT-nin işçiləri, ABŞ Dövlət Departamentinin əməkdaşları hesabat hazırlayaraq ölkəmizin adını narkotik maddələrin tranzitinə baxan ölkələrin siyahısına salanda xətrimizə dəymişdi. YAP-ın sözcüləri deyirdilər, bu, böhtandır, qarayaxmadır, narkotik maddələri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər hazırlayırlar, BMT və ABŞ gəlsin, bundan danışsın.

Kim bilir, bəlkə Gürcüstanda tutulmuş 3 tonluq mal da elə ermənilərin əməyinin məhsuludur, onlar qəsdən 2790 kq heroini getirib bizim sərhəddən, gömrükdən keçirdiblər ki, ölkəmizin adına minus gəlsin. Vay sizi, yaramazlar, məkrlı düşmənlər!

İndi gəl beynəlxalq miqyaslı hesabatlara qabağında dayan. Hərəsi bir paraqraf söz yazacaq, erməni dəyirmanına su tökəcəklər. Onlar belə prinsiplidirlər, gəlsinlər Qarabağda becərilən çətənə plantasiyalarını, heroin istehsal edən gizli laboratoriyaları aşkar etsinlər, daha bizim şərefəli, namuslu gömrükçülərimizə şər atmasınlar. Bizim gömrükdən heç bir qanunsuz material o tərəfə-bu tərəfə keçə bilməz. Camaat çantasında 10 kilo banan, iki telefon keçirə bilmir, 3 ton heroini necə keçirmək olar... (Allah qoymasa, bu, ritorik sualdır).

Gerisini bilmirəm, necə olacaq, amma yekə qalmaqdır. O vaxt ABŞ iki müstəqil ölkəni belə şeylərə görə işğal edib, hökumətlərini dəyişirdi. O ölkələrdən biri Qrenadaydı, biri də Panama.

Heç demə, hər gün bu ölkələrdən ABŞ-a narkotik maddələr daşınırmış. ABŞ hökuməti bu ölkələrin hökumətlərinə çox deyib, etməyin, eləməyin, narkotik maddələrin tranzitinə qarşı mübarizə aparın, onlar da "okey, okey" desələr də, yankiləri key yerinə qoymaqda davam ediblər. Sonradan ABŞ kəşfiyyatı araşdırıb öyrənib ki, narkotik istehsalına və tranzitinə birbaşa Panamanın rəhbəri Manuel Noryeqa baxır. Ona görə də bir gün ABŞ-ın bir dəstə hərbiçisi Panamaya girdi və iki şilləyə hökuməti devirərək, Noryeqanı həbsə alıb mühakimə etdi.

İndi öyrənmək lazımdır ki, bu qədər sərvət kimin imiş və o "nemət" in taleyi necə olacaq.

Yerli narkomanlar narahat olmasın, güman ki, o "nemət" əvvəlcə 3 ton olub, tutulmayan 210 litr heroin daxili istehlaka yönəldilib.

**YAP**-da bir müddət hökm sürən sakitliyi partiya üzvü, sabiq deputat və icra başçısı Maksim Musayevin qalmaqlı müsahibəsi pozub. Onun partiya rəhbərliyindəki bəzi şəxslərə qarşı sərt açıqlamasına reaksiyasında YAP-çı deputat Eldar İbrahimovdan adekvat reaksiya gəlib. "Yeni Müsavat" olaraq deyilənlərə M.Musayevin mövqeyini soruşduq. Öncə dedi ki, nəvəsi İsmayillıda şahmat yarışında iştirak etmək üçün ora gedibmiş və mətbuatı izləmək imkanı olmayıb.

- Maksim müəllim, bilmək olarmı sizin kifayət qədər sərt ittihamlarla çıxış etməyiniz, ümumiyyətlə, sizin fikirlərinizin sərt qarşılınmasının səbəbi nədir?

- Mən orda Sirus Təbrizlinin, Rəfael Allahverdiyevin adını çəkmişəm, bu, onları narahat edir. Bir də ki, mən açıq şəkildə Əli Əhmədovu ittiham edərəm, yaqın ona görədir. Ancaq mən Eldar İbrahimova cavab vermək istəmirəm. İstəsəniz bir-iki cümlə yazın. Yazın ki, Əli Əhmədovun məddah, yaltaqlıqla məşğul olan nökrü - mən xahiş edirəm bunu böyük şifrlərlə yazasınız - Eldar İbrahimova cavab qaytarmaq, ona fikir söyləməyi özümə layiq bilmirəm.

- Eldar İbrahimov sizin yaşınıza, ağsaqqal olmağınıza hörmət etdiyini deyib. Bir az yumşaq ifadə işlətmək olmazdı?

- Məsələn?  
- Hər halda, mənim məqsədim o deyil ki, aranı qızıdırım.

- Yox, sən qızıdırmırsan ki. Mənim sözüm Əli Əhmədovadır. Amma Eldar İbrahimov niyə özünü qabağa salır, bilmirəm.

- Hər halda, müsahibəndə Eldar İbrahimovun da adını çəkmişdiniz və biz onun da rəyini soruşmuşduq. O da deyib ki, Əli Əhmədov vaxtilə 91-lərə qoşulanda Maksim Musayev gedib Xızıda gizlənməmişdi...

- Əli Əhmədov 91-lərin içərisində olduğu üçün mən 91-lərə qoşulmadım. O zaman Rəfael Allahverdiyev mənə bu barədə dedi, mən də dedim lap yaxşı. Amma dedim oxu görüm kimlər var siyahıda. Bu, Əli Əhmədovun adı gələndə dedim o cərgədə, o sırada olmaq istəmirəm.

- Deməli, aranızdakı nifaq uzun illər əvvələ gedib çıxır...

- O barədə demək artıqdır, çünki o, bir neçə partiya xidmət edib. Sizə bir şey də deyim, bu adam partiyaların qastroluna çıxmışdı. Axırda gəlib YAP-da qaldı.

- Amma Zahid Qaralov da demişdi ki, o, transferləri normal qəbul edir...

- Normal qarşılınmalıdır da. Amma Əli Əhmədovun katiblikdə olaraq bu məsələləri tənzimləmək qabiliyyətinin aşağı olmasını mən qəbul edə bilmirəm. Yəqin ki, yazmayacaqsınız. Görün Əli Əhmədov Stalinin şəxsiyyətə pərəstiyə dövründə olduğu kimi YAP-çılar arasında nə qədər şöhrətpərəstlik qazanıb ki, bu "üçlüy"ün digər üzvləri - Eldar İbrahimovla Siyavuş Novruzov sinələrini açıb onu müdafiə edirlər. Yaxşı ki, 1937-38-ci illər deyil. İnandırım sizi bu danışığa görə bu "troyka" - Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov mənə çoxdan güllələtdirmişdi. Gör mən nə qədər bəxtli adamam ki, o vaxt yaşamamışam, indi də onların əlində imkan yoxdur. (gülür)

- Amma ölkənin rəhbərliyi Əli Əhmədova etimad göstərdi, ona vəzifə verdi. Bu faktı nəzərə alırsınız?

- Mənim özümün məsələlə-

gəldi, ayaq üstə duraq, əl çalaq?! Mən pisini də deyirəm, yaxşısını da. Amma bu bədbəxt uşağı az qalırlar özlərini yırtınsınlar, çırpsınlar. İlham Əliyev haqqında gündə neçə qəzetdə yazırlar, bir dəne cıqırını çıxartmırlar. Özü də əllərində "iki sahil", "Yeni Azərbaycan", "Səs" qəzetləri var. Təhlil edin adlarını çəkməyəcəyəm, Prezident Administrasiyasında işləyirlər - çox-çox xahiş edirəm, bunu yazın - Milli Məclisin bir çox rəhbər işçiləri... Bunları təhlil edib deyirəm, boş-boş danışmıram və partibletimlə də cavab verməyə də hazırım. Prezident Administrasiyasında, Nazirlər Kabinetində elə rəhbər iş-

# YAP-ın keçmiş deputatı

## "Üsyan püskürdü"

Maksim Musayev: "Nə vaxta kimi biz Brejnev üsulu ilə işləməliyik ki, gəldi, ayaq üstə duraq, əl çalaq?"



**"Yaxşı ki, 1937-38-ci illər deyil. İnandırım sizi, bu danışığa görə bu "troyka" - Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov mənə çoxdan güllələtdirmişdi"**

rə baxışım müstəqildir. O, ölkə rəhbərinin öz işidir. Mən partiya üzvü, bir siyasi xadim kimi müstəqil fikrimi bölüşürəm. Mənim tərəqqim də, tənəzzülüm də danışıqlarımda olub. Bundan sonra da belə olacaq. Əli Əhmədov baş nazirin müavini deyir, mən onu tərifləməliyəm? Yəqin ki, bunu da yazmayacaqsınız. Necə olur ki, İlham Əliyevi bütün qəzetlər tənqid edir, bunların biri çıxış edib onu müdafiə etmirlər. Amma Əli Əhmədovu ölkədə yeganə tənqid edən Maksim Musayevdir, özü də düzgün tənqid edir, - inandırım səni dəfələrlə mənə zəng edib təşəkkür ediblər ki, çox sağ ol, bizim də sözümüzü ona dedin, baxmayaraq ki, zərbələrə üz-büz qalırınsız - amma Əli Əhmədovu tənqid edəndə cumurlar adamın üstünə. Məgər bu, toxunulmazlı şəxsdir, qeyri-adi qabiliyyəti malikdir? Axı ölkədə gözəl insanlar var. Biz gerek ədalətli olaq, özümüzə qiymət verməyi bacaraq. Ancaq mən Əli Əhmədovun iç üzünü tədricən açıb göstərirəm. Nə vaxta kimi biz susmalıyıq ki, vəzifəsi var?! Nə vaxta kimi biz Brejnev üsulu ilə işləməliyik ki,

çilər var ki, aylarla, illərlə üzvlük haqqı verməyib. Bəs mən nə üçün canfəşanlıq edirəm ki, mənə tribuna verin? Tribuna verin ki, YAP-ın gəliri artsın, pul-lular üzvlük haqqı versin. Son bir il qədər verirdim, ondan sonra dayandırdım. Dedim qoy tənqid ələsinlər, mən açıq etiraf edirəm ki, üzvlük haqqını vermərəm. Ona görə ki, filankəslər də vermir. YAP-ın Təftiş Komissiyası var. Qoy komissiyada mənim də iştirakımı təmin etsinlər ki, saxtakarlıq olmasın. Prezident Administrasiyasında, Nazirlər Kabinetində üzvlük haqqının gedişatını yoxlayaq. Qoy müxalifətdən də nümayəndə iştirak etsin.

- Sizi bu fikirlərinizə, elə üzvlük haqqı vermədiyinizə görə YAP-dan çıxara bilərlərmi?

- Elə istərdim mənə çağırınsınlar, partiyadan çıxarmaq üçün müzakirə açsınlar, onda sözümlü deyəcəyəm. Bəs niyə pul vermərəm? Hansı ki, əvvəl camaat 1-2 manat verirdi, mən 2-3 manat verirdim. Zahid Qaralovun katibəsinin yanında jurnal var, hamısı yazılıb. Hətta ölkədə olmayanda, pulum olmayanda, kənarında olmayanda zəng edib deyirdim qızlara ki, xahiş edirəm üzvlük haqqını filankəslər qoysun, ya siz qoyun, gəlib ödəyəcəyəm, qol çəkəcəyəm. Üzvlük haqqını verməməyimin də səbəbini dedim...

Bunları döşə getsin. Kim üzvlük haqqını veribse, qoy sənəd versinlər. O yerdə ki, Əli Əhmədov var, orda saxtaliq olacaq, orda saxta sənəd tərtib olunacaq. Araşdırma aparılacaqsa, mənim iştirakımı təmin etsinlər. Mən çox arzu edərdim ki, onların saxtakarlığını aşkarlayım. Çox şadam ki, YAP-a üç yeni müavin gəldi: Əli Həsənov, Mehriban xanım və Akif Əlizadə. Mən gözəlyir-dim ki, heç olmasa onlar bunu başlı-başına buraxmayacaqlar ki, Əli Əhmədov YAP-da at oynatmasın. İndi yoxlamaq lazımdır ki, Eldar İbrahimov üzvlük haqqını verir, ya vermir. Bəlkə də verir, imanımı itirə bilmərəm...

P.S. Əli Əhmədovun da mövqeyini dərc etməyə hazırıq.

□ Elşad PAŞASOY

**"Əli Əhmədov baş nazirin müavini deyər, mən onu tərifləməliyəm?"**

"Ayna" və "Zerkalo" qəzetləri ilə bağlı yaranmış maliyyə problemi əvvəlcə qəzetlərin dövriliyinin azalmasına, daha sonra da bağlanmasına gətirib çıxardı. Aradan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qəzetlərlə bağlı problem həllini tapmayıb.

Xatırladaq ki, adicəkilən qəzetlərin böhranla üzleşməsi "Zerkalo"-nun siyasi şərhçisi Rəuf Mirqədirovun casusluqda ittiham olunaraq həbs edildiyi dövrə təsadüf edir. E.Şıxlı özü bu iki hadisə arasında birbaşa əlaqə olmasını istisna və təkzib edir.

Başqa bir xəbərə görə isə hər iki qəzet bu ilin sentyabrında fəaliyyətini bərpa edəcək. Yayılan məlumatlarda bildirilir ki, qəzet rəhbərlərinə kompromisə gedəcəyi təqdirdə, qəzetin fəaliyyətinə imkan yaradılacağı, həmçinin maliyyə ayrılacağı da vəd edilib. Həmçinin o da bildirilir ki, məsələ ilə bağlı ilkin razılışmalar mövcuddur. Bununla bağlı sözügedən qəzetlərin rəhbəri Elçin Şıxlı ilə söhbətlaşdıq.

- Elçin bəy, iddialar var ki, qəzetlərin fəaliyyəti tezliklə bərpa olunacaq. Bu ilin sentyabrında problemin çözülməyə barədə fikirlər səslənir. Bu deyilənlər nə dərəcədə doğrudur?

- Allah ağızından eşitsin. Ancaq bu ehtimallardan xəbərim yoxdur. Yəni boş ehtimallara əsasən heç bir fikir söyləməyə lüzum görmürəm.

- Qəzetlərin çapını bərpa etməsi üçün çalışmırsınız?

- Fikirlər var, çalışmalar var, amma hələ ortalıqda bir şey yoxdur. Ona görə danışmaq düzgün olmazdı.

- Bəs qəzetlərdə çalışan işçilərinizin taleyi necə oldu?

- İşçilər istirahət edirlər. Kimi dolanmaq üçün haradasa fəaliyyətini davam etdirir. Amma gözleyirlər. Bizdə irəliləyiş olan kimi hamı qayıdıb işləməyə hazırdır.

- Bəs onların maliyyə vəziyyəti ilə bağlı məsələlər siz

## "Cahandar ağaya bənzədilməyim mənim üçün böyük şərəfdir"

Elçin Şıxlı: "Müəyyən bir həddə qədər kompromisə getmək mümkündür - ondan o tərəfə mümkün olmur"



"Ələddin Abbasovun yasında iştirak etmək imkanım olmadı"

də hansısa məsuliyyət yaratmırmı?

- Mən özümdə məsuliyyət hiss elədim ki, qəzeti dayandırdım. İnsanları işlədib pulunu ödəməmək isə məsuliyyətsizlikdir. Yəni ikisindən birini seçdim. Bu mənada ki, insanları boş yerə işlədib onları aldatmamaq mənim üçün daha böyük məsuliyyətdir.

- Atanız, mərhum İsmayıl Şıxlının ssenarisi əsasında çəkilmiş "Dəli Kür" filmində "Cahandar ağa" rolunun ifaçısı Ələddin Abbasov bir neçə gün əvvəl vəfat etdi. Onun yasında iştirak edə bildinizmi?

- Yox, iştirak etmək imkanım olmayıb. Çünki Ələddin müəllimlə mənim şəxsi tanışlığım yox idi. Həm də yas Gənçədədir, Bakıdan ora çıxıb ge-

də bilmirəm, imkanım yoxdur.

- Həmin aktyorun məlum rolunu, ifasını necə, bəyənirsinizmi? Çoxları onu məhz "Cahandar ağa" kimi tanıyırdı.

- Allah Ələddin Abbasova rəhmət eləsin. Dəyərli və böyük aktyorlardan idi. Hər bir yazıçının, hər bir sənətkarın bir şah əsəri olur. Ələddin müəllimin də şah əsəri Cahandar ağa obrazı idi. O, bu obrazı çox gözəl yaratmışdı və bütün millət tərəfindən də sevilir.

- Ətrafımızdakı insanlar sizi xaraktercə Cahandar ağaya bənzədirlər. İndi həmin tanışlarınız tərəfindən belə fikirlər səsləndirilir ki, sizə həmin xarakter imkan vermədi kompromisə gedəsiniz. Bu səbəbdən də qəzetinizi qoruya bilmədiniz. Siz özünüzlə ha-

min obraz arasında hər hansı bənzərlik görürsünüzmü?

- Bu bənzətmə mənim üçün çox böyük bir şərəfdir... Cahandar ağa obrazı böyük obrazdır, böyük xarakterdir. Bilmirəm, mənə ona bənzətməyin yeri var, ya yox. Yoxdur mənə. Kompromis məsələsinə gəlinə... Həyat ancaq kompromislərdən ibarətdir. Amma hər şeyin bir həddi, çərçivəsi var. Müəyyən bir xətt var, o xətti keçmək çətinidir.

- Siz hansı xətdə dayandınız? Hansı xətti keçə bilmədiniz?

- Hələ o xətt barədə danışmaq çətinidir. Hələ həyat bitməyib, həyat davam edir. Xəttin harada və nə zaman son hədd olacağı məlum deyil. Ona görə konkret bir şey deyə bilmirəm. Hələ xətlər tam çəkilib qurtarmayıb.

- Bəs haçansa özünüzlə əsər yazmaq haqqında düşündünüzmü? Məsələn, hansı mövzuda yazmaqla razı olurdunuz?

- Əsər yazmaq barədə düşünürəm. Çünki əsər yazmaq... Bilirsiz, nəse daxildən bir şey gəlməlidir. Bu, bir. İkincisi, İsmayıl Şıxlıdan sonra mənim üçün əsər yazmaq... Onun qoyduğu plankaya yaxın olmağı bacarmama lazımdır ki, mən əlimə qələm götürürəm əsər yazım. Özümdə hələ elə bir şey hiss etmirəm. Yəni böyük həcmli bir epos yazmaqdan gedir söhbət. Xırda-mırda nəse publisistik yazılar olur ki, onları onsuz da yazırıq.

□ RÖYA RƏFİYEVA



## Hacı İbrahim avqustun 3-nə hazırlaşır

"Avesta" Konserinin prezidenti "Xəzər Adaları"nın açılış mərasimindən və qardaşının villasını satmasından danışdı



Azərbaycanda həyata keçirilən ən bahalı layihə olan "Khazar İslams"ın açılış avqustun 3-də olacaq. Bu layihəni reallaşdıran "Avesta" Konserinin prezidenti, iş adamı Hacı İbrahim Nəhrəmli "Yeni Müsavat"ə məlumat verdi ki, hazırlıq işləri davam edir, dəniz kompleksi artıq istifadəyə veriləcək. Onun sözlərinə görə, açılış mərasimi yüksək səviyyədə təşkil olunacaq.

"Avqustun 3-də açılış edəcəyik. Sizi də dəvət edirəm ki, gəlib tədbiri işıqlandırınız. Artıq çimərlik, restoranlar, hovuzlar hazırdır. Ümumiyyətlə, layihənin bu hissəsi hazırdır".

Hacı İbrahim açılış tədbirində kimlərin iştirak edəcəyindən danışdı: "İndi bununla bağlı aydınlaşdırırıq. Kimlər dəvət olunacaq, kimlər iştirak edəcəksə bu istiqamətdə hazırlıq işləri aparırıq. Çox möhtəşəm bir tədbir təşkil olunacaq. Ondan sonra da şəhərciyin digər işləri də davam edəcək". Hacı İbrahim sözlərinə görə, bundan başqa, yeni tikilən şəhərdə dörd kilometrlik bulvar da istifadəyə veriləcək. Hər biri beş hektar olan iki parkın da açılışı olacaq.

Konsern prezidenti bir müddət əvvəl daş-torpaq daşınması ilə əlaqədar yaranmış yol probleminin həll edildiyini də qeyd etdi: "Allahın köməkliliyi ilə işlərimizi davam edirik, heç bir çətinlik qalmayıb. Şükür olsun ki, hamısı geridə qaldı. Hər işin çətinliyi var. Açılış günü gəlib görəcəksiniz ki, necə bir layihə həyata keçirmişik".

Hacı İbrahim qardaşı, ATV-nin sabiq prezidenti Tağı İbrahimovun Novxanıdakı villasını satmasından da danışdı: "Villa özünüdür, istəyər satar, istəyər satmaz. Bu, onun öz işidir. Villasını satıbsa, başqa nə işə alıb. Villanı satmaq o demək deyil ki, adam müflis olub. Yazırlar ki, bankrot olub deyə villasını satır. Tağı varlı adamlardan biridir. Bekarçılıqdan hərə bir şey yazır".

Məlumat üçün deyək ki, "Xəzər Adaları" layihəsinin tikintisi 2011-in mart ayında başlanılıb. 2018-ci ildə şəhərin bir hissəsi tamamlanacaq və 100 min vətəndaş burada yaşayacaq. 2022-2025-ci illərdə şəhərin ikinci hissəsi, 2030-cu ildə isə layihənin son hissəsi tamamlanacaq.

"Xəzər Adaları" layihəsi 78 adadan ibarətdir. Ən böyük olan 6-cı adada binalar olacaq. Bu binalardan 3-ü 85 mərtəbəli, digərləri 50, 60, 65 mərtəbəli və bir 1050 metr uzunluğunda qüllə olan "Azerbaijan Tower" 186 mərtəbədə ibarət olacaq.

"Azerbaijan Tower" in inşası 2018-də başlayacaq. İnşaatın 2023-cü ildə tam bitməsi planlaşdırılır. Hacı İbrahim "Xəzər Adaları" layihəsinin dəyərinin 100 milyard dollar olmasını planlaşdırır. İlk hissə 10-12 milyard, 2-ci, 3-cü və 4-cü hissələr 30 milyard təşkil edəcək.

Bu investisiyalara helikopterlər üçün eniş zolaqları, idman və əyləncə mərkəzləri üçün xərclənəcək pullar da daxil olacaq. 2018-ci ildə tikintisinə başlanacaq "Azerbaijan Tower" dünyanın ən lüks və yüksək binası olan "Burj Halifa"ni üstələyəcək.

□ E.SALAMOĞLU

## Müsavat da Əmircana gedəcəkmiz?

Gülağa Aslanlı: "Başqa təşkilatların hərəkətlərinə baxaraq addım atmırıq"

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP-nin iyulun 16-da isə təşkilatın 25 illik yubileyinin keçirilməsi üçün yer ayrılması barədə müraciətinə cavab verib. Meriya tədbirin keçirilməsi üçün Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evini ayırıb.

"Biz Səttar Bəhlulzadə adına mədəniyyət evinin rəhbərliyinə müraciət edib müqavilə bağlayacağıq və tədbirlərimizi keçirəcəyik. Əslində şəhərin mərkəzi hissələrində də bu tədbirlərin keçirilməsi üçün yerlər var. Amma Azər-

baycan hakimiyyətinin AXCP-yə münasibəti bəllidir. Ona görə də uçqarda yer ayırırlar. Buna baxmayaraq, biz tədbirlərimizi keçirəcəyik, - deyə partiyanın Ali Məclisinin sədri Həsən Kərimov qeyd edib.



Gülağa Aslanlı

AXCP-dən fərqli olaraq Müsavat Partiyası Əmircandakı mədəniyyət mərkəzindən imtina edib. Partiyaya qurultay keçirməsi üçün göstərilən bu ünvan Müsavat tərəfindən məqbul hesab olunmayıb. Amma AXCP-nin Əmircana gətirməsi bir presedent yaradır. Bu nümunə Müsavat üçün də keçərlə ola bilərmi? Müsavat qurultay keçirmək üçün Əmircana gedəcəkmiz?

□ E.SALAMOĞLU



## Prokurorun texniki göstəriciləri

**Zamin Hacı**  
zaminhaci@gmail.com

**S**axta cinayət işlərindən biri də İsmayilli hadisələrinə aid cinayət işidir. Uca millətimizin xəbəri var, həmin işlə Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla xeyli insan həbsdə saxlanılır. Qanunsuz istintaqı aparən prokuror və saxta məhkəmə hökmü kəsən hakimlər isə öz axurlarında yemlənirlər. İsmayilli işi o qədər maraqlı işdir ki, üstündən zaman keçdikcə yeni təfərrüatlar ortaya çıxır.

Bu yaxında gözəl insan, vəkil Nemət Kərimli daha bir saxtakarlıq detali aşkarlayıb. İstintaq sənədlərini araşdırarkən görüb ki, prokuror Elmar Bayramov 24 iyun 2013-cü il, saat 12:55-də Şamaxı rayonunda şahid Fərəc Əzizovu, eyni gün saat 13:00-da isə İsmayilli rayonunda zərərçəkmiş Rəşad Əhmədovu dindirməyə başlayıbdır. İndi vəkil sual edir: prokuror 5 dəqiqə ərzində Şamaxıdan İsmayilliyə necə gedibdir?

Düzü, mən dəqiq bilmirəm Şamaxı-İsmayilli yolu nə qədərdir. İndi zəng vurdum həmin istiqaməti Şəki məhkəməsinə gedib-gəlmək üçün su yoluna döndərən müsavətçi dostlardan birinə (adını çəkmək istəmirəm, bunu da vaxt gələr izah edərim), deyir 38-40 kilometr olar.

Azərbaycan prokurorluğunda 40 kilometr 5 dəqiqəyə uçan məxluqların işlədiyini öyrənilən qəmli könlümüzü şad elədik. "Uçan" ona görə yazıram ki, bu faktiki uçuş sürətidir. Məncə Zakir Qaralov və cənab prezident prokuror Elmar Bayramovdan dövlətçiliyimiz üçün başqa istiqamətlərdə də təyinatı üzrə yararlanmalıdır.

Məsələn, Bayramovun bir neçə saniyəyə 100 kilometr yığmaq qabiliyyəti onun "Formula-1" yarışlarında istifadəsini zəruri edir. Maşın formasında üstünü demirle örtək, altına 4 təkər qoysaq ermənilər və sairə xarici düşmənlərimiz də görüb səs-küy salmaz. Bunu Vasif Talibovun Naxçıvanda yığdığı "Nazlı-Lifan" Çin avtomobilinin yeni, sürətli, aerodinamik-prokuror modeli kimi təqdim edirik.

Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan-Mingəçevir-İrəvan-Lənkəran-Dənizkənarı Bulvarı İdarəsi müharibəsi ölkəmiz üçün əsas tələklü problem olduğundan prokurorun sürəti bu sahədə də işimizə dəstək olacaqdır. Elmar Bayramov bir dəfəyə 100 kiloya yaxın bomba götürüb Kürdəmir aerodromundan havaya qalxsa, erməni radarlarından yayınaraq Xocalı aeroportunda Sərkisyanın quraşdırdığı naviqasiya qurğularını sıradan çıxartsa, bunun nəyi pisdir? Axı niyə uğurlarımızı görmək istəmirsiniz?!

Xatırladım ki, havada uçan adamı görmək çətindir, hərbi təyyarəyə nisbətə ölçülər müqayisə edilməyəcək dərəcədə kiçikdir.

Məsələn, amerikalıların məşhur qırıcı uçağı "F 16"-nın uzunluğu 15 metr, qanadlarının uzunluğu isə 9 metr 45 santimetrdir. Rusların MiG-33 uçağının texniki göstəriciləri lap bərbaddır: uzunluq 17 metr 32 santimetr, qanadlar 11 metrdən çox. Lap dəqiq yazsam 11 metr 36 santimetrdir. Mən bilərəm ki, oxucular belə hərbi-kəşfiyyat xarakterli, ciddi mövzularda yüksək dəqiqliyin tərəfdarıdır. Elə dövlətçiliyimiz də bizdən bunu tələb edir. Yaşın nə fərqi var, mənə sevirəm de!

İndi isə gəlin prokuror, ədliyyə müşaviri Elmar Bayramovun texniki göstəricilərinə diqqət yetirək.

Elmar müəllimin boyu 1 metr 68 santimetr, diri çəkisi (yəni bombalarsız) isə 120 kilodur. Əllərini yana açmış durumda bir qanadının ucundan o biri qanadının ucuna olan məsafə maksimum 1 metr 32 santimetrdir. Doğrudur, bəzi prokurorluq əməkdaşlarımız əli uzun olurlar, ancaq bu, qırıcı-prokuror tipli modellərə aid deyildir. Bunlar daha çox "kukuruznik"lər - yerli müxalifət partiyalarındakı xırda zərərvericiləri dərmanlayan prokurorlardır. Qırıcılar daha kiçik olur, çünki yüksək sürətlə uçmalı, düşmən müxalifət partiyasının vacib üzvünü və ya Dağlıq Qarabağdakı yerüstü hədəfi məhv etməli, dərhal aradan çıxmağı bacarmalıdır. Bu münasibətlə Elmar müəllimi yetişdirdiyi üçün Zakir müəllimi, onu da yetişdirdiyi üçün doğma Borçalı elini, başda Zəlimxan qağa olmaqla təbrik edərim!

# Azərbaycan yeni müharibə riski və seçimlə üz-üzə

"Hazırda Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant var". Belə bir açıqlama ilə srağagün tanınmış rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. Onun qənaətinə, yeni müharibə regionda vəziyyəti əhəmiyyətli şəkildə dəyişə bilər.

**Sitat:** "Variantlardan biri Dağlıq Qarabağın Kırım variantında olduğu kimi, tarixi köklərə əsaslanaraq Rusiyanın tərkibinə qatılmasıdır. İkinci isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirir, hətta Gürcüstan variantını təkrarladır. Yeni Azərbaycanın hərbi yolu seçməsi Dağlıq Qarabağın tanınmasına gətirə bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq".

Ondan başlayaq ki, Kremlin separatçı rejimi tanıyacağı ilə bağlı təhdid yeni deyil. Rusiyanın belə bir şantajla gedə biləcəyi məsələsi Kırım ilhəqından sonra xüsusilə aktuallıq qazanmışdı. Bir sıra təhlilçilərə görə, bu variant Bakı bir-mənalı şəkildə Rusiya layihələrindən uzaqlaşdırıb Qərbə yaxınlaşacağı təqdirdə işə salına bilər.

Hələ ki Azərbaycan Avrsiya və Gömrük ittifaqlarına razılıq verməyib. Bununla belə, Dağlıq Qarabağın tanınması və ya Rusiyaya birləşdirilməsi də gündəmdə deyil. Amma indi rus politoloq bunu Azərbaycan öz torpaqlarını azad etməyə girişəcəyi halda mümkün saydığını söyləyir.

Vaxtilə analoji ilginç xəbərdarlığın ABŞ rəsmisi tərəfindən kuluar söhbətlərdə Bakının diqqətinə çatdırıldığı barədə yazmışıq. Məlumatda deyilirdi ki, Azərbaycan müharibəyə başlasa, ABŞ Dağlıq Qarabağı tanıya bilər. Doğrudur, informasiya rəsmi təsdiqini tapmadı. Ancaq sual yenə aktuallıq kəsb etməyə başlayıb. O da belədir: əcəba, gerçəkdemmi Azərbaycan nə vaxtsa məcbur qalıb işğal altındakı ərazilərini silah gücünə azad etməyə girişsə, bir-biri ilə antaqonizmdə olan Qərblə Rusiyanın Azərbaycana qarşı ortaq kontur-addımı - DQ-nin tanınması mümkündürmü, Bakı yeni müharibə riski iləmi üz-üzədədir?

**Burdaca qeyd edək ki, son zamanlar Moskvanın öz hədəflərinə çatmaq üçün son variant kimi regionda yeni müharibəni qızışdırmaqda maraqlı olması barədə rəylər artıb. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, prezidentin xüsusi məsələlər üzrə keçmiş təmsilçisi David Şahnazaryan hesab edir ki, Rusiyanın regionda öz mövqeyini möhkəmlətməsi üçün heç vaxt olmadığı qədər destruktiv resursu var. Sitat:** "Axır vaxtlar xeyli gücləndirilən Ermənistanın 102 sayılı hərbi baza da ilkin təyinatında nə-



## Böyük güclərdən Bakıya ortaq Qarabağ təhdidi - təhlil

Savaşa başlaşıqsa, antaqonizmdə olan Rusiya ilə Qərb tərəfindən separatçı rejimin tanınma təhlükəsi reallaşsa bilərmə? Moskvanın müharibə ssenarisinin konturları heç vaxt olmadığı qədər aydın görünür; demokratik dünya Azərbaycanın yanında yer ala bilərdi, əgər...

zərdə tutulduğu kimi təhlükəsizliyin təminatından daha çox vəziyyətin gərginləşməsinə işləyə biləcək alət rolunda çıxış edir. Kırımın ilhəqından sonra Rusiyanın "yeni dünya düzəni yaratmaq" istəyi fonunda Moskva hətta münaqişə tərəflərindən birinin kiçik səhvindən yararlanıb bölgədə yeni müharibə yarada bilər. Bu isə bütün bölgə üçün faciəvi nəticələrə və regional kommunikasiya layihələrinə üçüncü qüvvə tərəfindən ciddi ziyan vurulmasına gətirə bilər. Özünün yeni imperiya ideyaları ilə bugünkü Rusiya bölgədə əsas sabitsizlik faktorunu və əsas regional təhlükədir".

Bəzi ehtimallara görə, konfliktə cəlb olunan aparıcı Qərb dövlətləri, ələlxüsus ABŞ bu perspektivi hesabladığı üçün də müharibə risklərini minimuma endirməyə çalışır. Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlikin Kırım olaylarının pik vaxtında öz ölkəsi adından 6 bəndlik təkliflərlə çıxış etməsi, Ağ Ev və Parisin günü bu gün də böyük israrla Azərbaycan və Er-

mənistan prezidentlərinin görüşünün baş tutmasına can atması bu xüsusda təsadüfi sayılmır.

Beləliklə, müharibə variantı və qondarma qurumun tanınması - hər ikisi Kremlin arsenalında təhdid variantları qismində qalır. Bəs Rusiya tanınma addımına gedərmə? İstisna deyil. Ancaq o halda Moskva Gürcüstan kimi Azərbaycanı da həmişəlik itirəcək, Azərbaycanın Putinin proqramına qoşulması gündəmdən tamamilə çıxacaq - bu da var. İkinci yandan, Rusiyanın böyük ortaq iqtisadi layihələr planlaşdırdığı ("Mavi axın" qaz layihəsi, Türkiyədə AES-lərin tikintisi və s.) Türkiyə ilə ciddi itxtilaf yaranacaq. Qərblə soyuq savaş astanasında olan və büdcəsi getdikcə daha ağır zərbələr yeyən Moskvanın Qarabağa görə Türkiyə kimi mühüm bir tərəfdaş ölkəni itirməsi reallıdır? Məsələ həm də bundadır. Yeri gəlmişkən, bəzi analitiklərə görə, Qarabağ problemi daha çox Rusiya ilə Türkiyə arasında anlaşma nəticəsində yoluna qoyulacaq.

Ancaq nəzəri ehtimal olsa

belə, Rusiyanın tanınmaya getməsi faciə deyil. Əsas odur, Qərb, ABŞ və Avropa analoji addım atmasın. Bundan ötrü isə Azərbaycandan bir şey tələb olunur - Qərbin yanında olmaq, önündə yox; demokratik dünyanın dost-müttəfiqinə çevrilmək. Yolu bəlli. Unutmayaq, ortada Serbiya nümunəsi də var. Mehiz Rusiya ilə ittifaqda Qərbə qarşı getdiyi üçün də ötən əsrin 90-cı illərində Serbiya NATO qüvvələri tərəfindən bombalandı, az sonra isə Kosovonu Qərb ölkələri birtərəfli qaydada tanıdı.

Yeni zamanın imperativini, nəbzini düzgün tutmaq məsələsi. Onu da yaddan çıxarmayaq ki, xeyrimizə Türkiyə faktorunu olduğu kimi, əleyhimizə aparıcı Qərb dövlətlərinin mövqeyinə güclü təsir imkanları olan erməni lobbisi amili var. Bu da xeyrimizə işləyən bir reallıqdır ki, separatçı qurumların tanınması məsələsində Rusiya ilə Qərbin yanaşması diametral ziddiyyətdədir və üst-üstə düşmür (*Kosovo, Kırım, Abxaziya, Cənubi Osetiya*). Qarabağ da istisna deyil, olmaya bilər. Çünki bu iki böyük güc əbədi geosiyasi rəqabətdədir.

Şübhə yox ki, Ukraynadakı proseslərin sonucunu da Qarabağla bağlı hərbi variantının perspektivinə öz təsirini göstərəcək. Bir şeyi əminliklə söyləmək olar: Azərbaycan da demokratik dünyanın ayrılmaz parçasına çevrilərsə, o zaman Qərb Bakının Qarabağdakı antiterror əməliyyatına da Kiyevin Şərqi Ukraynada separatçılara qarşı radikal addımları kimi göz yumma bilər. Seçim yenə Bakındır.

□ **Siyasət şöbəsi**



**D**eyəsən, Putinin "yeni SSRİ" planı iflasa uğramaqdadır. Rusiyanın ən yaxın müttəfiqlərindən olan Türkmənistan da Avrasiya İttifaqına girməkdə maraqlı olmadığını bəyan etdi. Xatırladaq ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Avrasiya İttifaqının 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir.

Araşdırmaçılar əmindirlər ki, Avrasiya İttifaqı ideyası Putinin SSRİ-ni bərpa cəhdindən başqa bir nəsne deyil. Rusiya



Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan Avrasiya İttifaqına şərtlə qoşula bilər, strateji məsələlərdə - enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərar vermə ixtiyarını özündə saxlaya bilər.

Lakin Rusiya hər vəchlə Azərbaycanı quruma üzv etmək istəyir. Putinin "yeni SSRİ" planı heç bir MDB ölkəsinin maraqlarına cavab vermir. Odur ki, ehtimal etmək olar ki, "Putin ideyası" ölü doğulmuş layihədir.

Avrasiya İttifaqı heç bir baxımdan müsbət perspektiv vəd etmir.

**Saat yarım**  
**sığan bir dünya...**



**Hüseyinbəla SƏLİMOV**

**Bəli**, zaman öz məntiqini diqtə edir, bir gün gələn bir gün də köç edir bu dünyadan. "Xəbərin var? Cahandar ağa da vəfat etdi!" Bu son bir-iki gündə eşitdiyimiz sual bu oldu. Maraqlıdır, heç kimin ağlına gəlmirdi ki, "Cahandar ağa kimdir?" - deyə soruşsun. Hamı bilirdi ki, söhbət bu günlərdə vəfat etmiş xalq artisti Əldəddin Abbasovdan gedir.

Doğrusu, Azərbaycanda öz rolunu ilə bu qədər çulğalaşmış ikinci bir aktyor tanımıram. Belələri haqqında son söz yazmaq da çətin olur. Ən yaxşısı onları elə beləcə, alıqş sədaları altında yola salmaqdır...

Nekroloqda vəfat edəninin xidmətlərini sadalayırlar. Amma Əldəddin Abbasovun buna ehtiyacı varmı? Aktyorun ən böyük xidməti böyük bir rol yaratmaqdır. Əldəddin Abbasov da onu yaratmışdı - o, əbədi olaraq hamının yaddaşında elə Cahandar ağa kimi qaldı...

Teatr, kino bir ayrı aləmdir, ayrı dünyadır. Bir dəfə maraqlı bir hadisə haqqında oxumuşdum. Deməli, "Otello"-nun tamaşası imiş. Aktyor Yaqonu o qədər təsirli oynayırmış ki, tamaşaçılardan biri - bir zabıt özünü tamamilə unudur, tapıncı çıxıb Yaqo-ya atəş açır. Aktyor səhnədə ölürlər...

Özünə gəlmiş zabıt bir anlığa çayıb qalır, amma nə etdiyini başa düşəndə özünü də güllə ilə vurur...

Əldəddin Abbasovun Cahandar ağası da bir ayrı aləm idi. Deyirlər, çəkilmiş zamanı uzun müddət bu rola ifaçı axtarırlarmış. Nəhayət, Əldəddin Abbasov da dəvət edilmiş. Elə ilk sınaqdan rejissor və digərləri başa düşür ki, əsl ifaçını tapıblar. Hətta Adil İsgəndərov rejissor - Hüseyin Seyidbəyliyə deyir ki, seyid, görürsən, axtaranda tapmaq olur...

Yetmişinci illərin sonu idi. "Dəli Kür" romanını yenice oxumuşdum. Filmi də bir neçə dəfə görmüşdüm, özü də çox təsir etmişdi mənə. Amma müəllim mənə soruşanda bütün simpatiyamı "Dəli Kür" romanının və filminin baş qəhrmanı Cahandar ağanın yanında olmasına baxmayaraq "Necə düşünürsən? Cahandar ağa müsbət qəhrmandır, yoxsa mənfi?" sualına könülsüz olaraq, tərəddüdlə "mənfi" deyə cavab verdim. Amma müəllim də sağ olsun, elə bil fikirlərimi oxudu, "Yox, düşündüyünü de. Cahandar ağa təbi ki, müsbət qəhrmandır" - deyə cavab verdi...

O vaxtdan indi nə qədər müddət keçib... Amma hər dəfə bu filmə baxanda həmin o hadisəni xatırlayıram. Mən niyə düşündüyümü deməmişdim, niyə bir başa deməmişdim ki, bəli, Cahandar ağa müsbət qəhrmandır?

Ona görə ki, o vaxtkı "ideoloji ustanovka"lara görə bəy müsbət qəhrman ola bilməzdi. O vaxt bəy deyəndə nə başa düşürdülər? İnsanları istismar edən, onlara zülm edən, keçmişin qalığı...

Amma "Dəli Kür" romanı və filmi bu fikri tamamilə dəyişdi. Amma romanda da, filmə də hər halda, azacıq da olsa, "ideoloji ustanovkaları" nəzərə almağa çalışmışdır. Buna görə yazıçı və rejissor heç qınamırıq da, əks təqdirdə nə roman, nə də film işıq üzüm görməzdi...

O dövrün ən qabaqcıl, ən mütərəqqi "naçalniklər"nin belə fikrincə bəy prinsipçə müsbət qəhrman ola bilərdi, amma o, ziddiyətli müsbət qəhrman olmalı idi, dövrün möhürlərini üzərində daşmalı idi.

Qayıdıram Əldəddin Abbasova... Azərbaycanda şəhər məsələsi problemdir. Nə gizlədək? Təkcə Bakı şəhər, qalan yerlər isə əyalət sayılır.

Əldəddin Abbasov da bütün ömrünü Gəncədə yaşadı. Bu adama görə mən həmişə belə hesab edirdim ki, Azərbaycanda Bakıdan başqa da bir şəhər var. Bu şəhər Gəncə idi.

On görə ki, orada heç Bakı teatrlarından geri qalmayan, əsl teatr vardı, orada Əldəddin Abbasov kimi artist vardı...

Əldəddin Abbasov haqda yazıram, digər korifey sənətkar - Həsənağa Turabov yadıma düşür. Dərhal xatırlayıram ki, Həsənağa Turabova da Gəray bəy deyir, bu adla çağırırdılar. Amma Cahandar ağa ilə Gəray bəy arasında yerlə göy arasındakı qədr fərq var, baxmayaraq ki, hər ikisində aktyor oyunu zirvədə idi və mükəmməl idi.

Amma Gəray bəy rolundan nəsə sətiraltı mənalar tutmaq olardı. Cahandar ağa isə tamamilə başqa bir aləm idi.

Sənətdə belə bir deyim var: "möhürünü vurmaq". Əldəddin Abbasov da bəy roluna, Cahandar ağa roluna möhürünü vurdu. Bundan sonra həmişə Əldəddin Abbasov deyəndə Cahandar ağa, Cahandar ağa deyəndə isə Əldəddin Abbasov anılacaq. Özü də həmişə...

Ən azı ona görə ki, o, bizə saat yarım bir dünya yaşatdı. Bəli, saat yarım sığan bir dünya...

□ Azər RƏŞİDOĞLU

# Putinə Türkmən silləsi

məğlub olduğunu anlayır və belə populist təkliflərlə çıxış etmək zəruri qalır.

Avrasiya İttifaqını qorxunc simada təqdim etməyə də ehtiyac yoxdur. Bu qurum MDB kimi amorf bir ideyadır və onun ciddi olacağı inandırıcı deyil.

Rusiyanın Qərbə alternativ güc olaraq fomalasdırmaq istədiyi bu model yaranmamışdan öncə dağıla bilər. Sadəcə olaraq, Rusiya MDB məkanını bu yolla qorxu altında saxlamaq istəyir.

İndi hamını bir sual düşündürür: Azərbaycanın seçimi necə olacaq? Aydın məsələdir ki,

bu quruma üzv olmaq və yaxud birmənalı şəkildə ondan imtina Azərbaycanı supergüclərin hədəfinə çevirə bilər. Öncə o suala cavab axtaraq ki, rəsmi Bakı Avrasiya İttifaqına üzv olmaqda maraqlıdır? Nəzərə alsaq ki, Azərbaycanda biznes və kommersiya sahələri tam inhisara götürülüb, bu üzlüyün oxiqarx-məmurların maraqlarına zidd olduğunu ehtimal edə bilərik. Gömrükdən keçirilən avtomobil və ölkəyə gətirilən digər mallara görə nəzərdə tutulan və hətta dövlət vergisində də çox olan rüşvət bu quruma üzlüklə aradan qalxa bilər.

Bu, məmurların milyardlarla pul itkisinə məruz qalması deməkdir.

Lakin quruma üzvlük digər təbəqələrə, məsələn, kənd təsərrüfatı işçilərinə zərbə vura bilər.

Bazara çıxarılaacaq məhsulların Rusiya ilə razılaşdırılması da ciddi problemlərə səbəb ola bilər.

Ümumiyyətlə, Avrasiya İttifaqı üzvlərinin enerji siyasəti eyniləşdirilməlidir. Bu baxımdan, Azərbaycan Qərblə həyata keçirəcəyi enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalıdır.

□ Azər RƏŞİDOĞLU

**Y**axın Şərqlə yeni də od içindədir. İraq, Suriya, Fələstin böyük bir qəbiristanlığa çevrilib. İŞİD bölgədə xilafət yaratdığı elan edir. Məzhəb savaşı, milli-ırqi düşmənçilik o həddə çatıb ki, Yaxın Şərqlin xilasını belə mümkün görmür.

Kənardan görünən budur ki, Yaxın Şərqlə düşmənçiliyin kökləri təsəvvür ediləndən də dərinləşir. Lakin siyasəti daha dərinədən öyrənənlər anlaşırlar ki, istər ərəb ölkələrində, istər İranda, istərsə də Azərbaycanda baş verən qarşıdurmalar əvvəlcədən düşünülmüş ssenariyə bənzəyir.

Yaxın Şərqlə cərəyan edən proseslərin eyni zəncir həlqəsinin tərkib hissəsi olduğuna şübhə yeri qalmır. Suriyaadakı vətəndaş savaşı, İraqda qarşı-qarşıya durulanlar da yaxşı səhnələşdirilmiş tamaşanın aktyorlarını xatırladırlar.

Bu proseslər kənardan hazırlanmış və idarə olunan texnologiyalardan xəbər verir. Görünür, bu texnologiyalar digər ölkələrdə, o cümlədən Azərbaycanda sınaqdan çıxarımaq üçün nəzərdə tutulub.

Hiss olunur ki, bölgədə yeni proseslər başlamaq üzredir. Söhbət paradimaların dəyişməsindən gedir. Dəyişən paradimalar yalnız ərəb ölkələrinə aid deyil, eyni zamanda bütün bölgə ilə bağlıdır.

Bu gün Yaxın Şərqlə, o cümlədən Azərbaycanda baş verən Qərb siyasi dairələrində, diplomatiyasında və strategiyasında baş verən transformasiyalardan xəbər verir. Öncələr də vurğuladığımız kimi, baş verənlər Zbiqnev

# Yaxın Şərqlə sülh gələcəkmə?



il olmağa yönəlir. Diger tərəfdən, belə hadisələr vətəndaşlar arasında qorxu xofu yaratmaqla da sonuclanır.

Adıçəkilen postmodernist strategiya modelinin Azərbaycan üçün də seçiləcəyi istisna edilmir.

Modern dünya siyasəti postmodern kursla əvəzlənir. Toplumdan uzaq düşən hakimiyyətlərin mövcud olduğu ölkələrdə idarə olunan xaos Vaşinqtonun maraqlarının həyata keçirilməsinə xidmət edir.

Əfqanıstan, İraq və s. ölkələrdə terrorçuların dəstəklənməsi mahiyyət etibarilə xaos müdafiə edir. Göründüyü kimi, artıq in-

il olmağa yönəlir. Diger tərəfdən, belə hadisələr vətəndaşlar arasında qorxu xofu yaratmaqla da sonuclanır.

Adıçəkilen postmodernist strategiya modelinin Azərbaycan üçün də seçiləcəyi istisna edilmir.

Modern dünya siyasəti postmodern kursla əvəzlənir.

Toplumdan uzaq düşən hakimiyyətlərin mövcud olduğu ölkələrdə idarə olunan xaos Vaşinqtonun maraqlarının həyata keçirilməsinə xidmət edir.

Əfqanıstan, İraq və s. ölkələrdə terrorçuların dəstəklənməsi mahiyyət etibarilə xaos müdafiə edir.

Göründüyü kimi, artıq in-

qilab ideoloqları lazım deyil, bu nəzəriyyənin müəlliflərinə "diri çəki"ni əldə etmək daha vacibdir.

Yaxın Şərqlə proseslərin miqyası böyüyərsə, Azərbaycanda da idarə olunan xaosdan qaçmaq mümkün olmayacaq. Bu nəzəriyyənin həyata keçirilməsi üçün əhalinin əksəriyyətinin acınacaqlı vəziyyətini, cəmiyyətdəki kəskin açıq təbəqələşmə, uzun illər davam edən avtoritar idarəçilik, korrupsiya halları və s. kifayət edir. Bütün bu hallar rejim dəyişikliyinə və cəmiyyətin demokratikləşməsinə labüd edir.

İdarəolunan xaos zamanı İslam təmayüllü qruplara xüsusi yer ayrılır. Azərbaycan kimi, demokratik düşərgənin şüurlu şəkildə məhv edildiyi, mötədil dini təşkilatların sıradan çıxarıldığı cəmiyyətlərdə radikal qüvvələr meydana atıla bilər və təbi ki, onlara xaosu idarə edənlər tərəfindən maliyyə və digər yardımlar göstərilir.

Son vaxtlar Azərbaycanda müşahidə edilən məzhəb savaşı da sünü təsir başlayır. Süni şəkildə şiə-səlefi qarşıdurmasının yaradılması idarəolunan xaos nəzəriyyəsinə tam uyğun gəlir. Deyəsən, bizi daha ağır sınaqlar gözləyir...

□ Azər RƏŞİDOĞLU

# 170 milyonluq heroinlə bağlı növbəti sensasion məlumatlar

**G**ürcüstan Daxili İşlər Nazirliyinin antinarkotik əməliyyatından 4 gün keçir. İyulun 14-də Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidze bəyan edib ki, iyulun 11-də gürcü polisinin həyata keçirdiyi əməliyyata aylar öncədən hazırlaşblar. Gürcü nazir saflaşdırılmış 2 ton 790 kiloqram maye heroinin Əfqanıstanda hazırlanmış və İran-Azərbaycan-Gürcüstan üzərindən tranzitlə Avropaya daşındığını da söyləyib. Nazir baş vermiş olayla bağlı 2 Gürcüstan vətəndaşının saxlanıldığını da açıqlayıb.



A.Çikaidzenin sələfi, hazırda Gürcüstanın baş naziri olan İrakli Qaribaşvili isə deyib ki, bu əməliyyat Gürcüstan hüquq-mühafizə orqanlarının uğurudur. O, daxili işlər naziri olduğu dövrdə Ermənistan-dan Gürcüstana keçirilən 116 kiloqram heroin saxlandığını xatırlatmaqla yeni naziri onun rekordunu təzələməsi münasibətilə təbrik edib.

Maraqlıdır ki, Gürcüstan hüquq-mühafizə orqanları, hökumət başçısı antinarkotik əməliyyatını az qala bayram etdikləri bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirirlər.

İyulun 15-də "Yeni Müsavat" məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib. Qurumun mətbuat xidmətindən sorğumuza "bu məsələ ilə bağlı hər hansı bir şərh verilmir" cavabı verilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin müavini Əli Həsənovla da danışıq bilmədik. Onun köməkçisi Əkbər Əkbərov günlərdir ki, məsələ ilə bağlı Ə.Həsənova suallar verməyimizin qarşısını alır.

Məsələ ilə bağlı sorğumuza cavablandırılan yeganə ünvan Azərbaycanın ən iri boya istehsalçısı "FAB" şirkətinin nümayəndəsi oldu. Şirkət rəsmisi 2 ton 790 kiloqram narkotikin "FAB" a aid boya qutularında və maşında daşındığını inkar etdi. Qeyd edək ki, "Turan"ın yaydığı məlumatda bildirilirdi ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti "FAB"-in istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə "FAB" boyasının təsviri ilə böyük reklam yer alıb.

## Gürcüstan polisi antinarkotik əməliyyatını aylar öncə planlaşdırıbmış

Azərbaycan hüquq-mühafizə orqanları və hökuməti susur; iqtidaryönlü deputat Zahid Oruc isə heroin qalmaqalına görə İrani ittiham etdi

Məlumat üçün deyək ki, narkotiklə məşğul olan qruplaşmalar ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə üsullardan biri də bir ölkədən o biri ölkəyə keçərkən maşınların nömrə nişanlarının dəyişdirilməsi, həmin ölkənin ərazisində qeydiyyatda olan maşınların nömrə nişanlarına uyğun nişanlardan istifadə etmələridir. Tamamilə mümkündür ki, Gürcüstanda tutulan yük maşını İran Astarasından Azərbaycan Astarasına sərhədi aşmaqla keçəndən sonra daşınan yüklərin üzərinə "FAB" boyasının emblemi, yük maşınına isə şirkətin adı olan reklam lövhəsi asılıb. 167 milyon dollarlıq heroini daşıyanlar üçün belə bir üsuldən istifadə heç də ağılaşmaz görünür.

Bəs Azərbaycan hökuməti, parlamentariləri ölkəmizin sərhədlərini sərbəst şəkildə aşan 2 ton 790 kiloqram heroinin daşınmasından doğan suallara hansı cavabı verirlər?

**Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc** "Yeni Müsavat"a deyib ki, narkoticarət dünya üzrə ən gəlirli sahələrdən biridir:

"Çox təəssüf ki, Əfqanıstanın son 100 illik tarixində narkotika çox önəmli, lakin mənfi rol oynayıb. Yeni dünyanın tibbi klinikalarının 60 faizinə qədər ən yüksək keyfiyyətli narkotiklə məhz Əfqanıstan torpaqlarında becərilən narkotiklər hesabına təmin olunur. Bu, əfqan millətinə necə, onun ticarəti ilə məşğul olanlara isə böyük gəlirlər gətirir. Narkotranzitin İran üzərindən daşınması 10 illər ərzində sübut olunub. Azərbaycanın media orqanları bu məsələdə bizim sərhəd-keçid məntəqələrini tənqid etməklə bərabər məsələnin əsas məğzini hədəf seçməlidirlər. Bu, İranın siyasətidir. İldə 40 tondan artıq narkotik İran sərhədlərindən bir silah kimi bizə qarşı yönləndirilməkdədir".

**Z.Oruc belə halların qarşısının alındığını, lakin böyük kriminal şəbəkələrin də yerində saymadıqlarını, müasir texnologiyalardan istifadə etdiklərini söylədi:** "Yeni növ mexanizmlər ortaya gətirilir ki, bu növ cinayətlər daha böyük arealda sirkulyasiya olunsun. Bu məsələdə əsas hədəf İran olmalıdır".

Deputatla dialoqumuzu aşağıdakı kimi oldu:

**- 2 ton 790 kiloqram saflaşdırılmış heroin Əfqanıstandan İrana, oradan Azərbaycana və Gürcüstana daşınbsa, buna görə İrani suçlamaq nə dərəcədə düzgündür?**

- Əfqanıstanda belə məsələlərin İranın xüsusi xidmət orqanlarının əli ilə hazırlanması dəfələrlə sübuta yetirilib.

**- Bu məntiqə Gürcüstan dövləti də Azərbaycanı ittiham edə bilər?**

- İş ondadır ki, bu cür halların Azərbaycan dövləti tərəfindən Gürcüstana yönləndirilməsində bir maraq yoxdur. Məlum sərhəd insidentini deyə bilərsiz, qeyd edə bilərsiz ki, bu, bizə qarşı bir demarşdır. Ancaq dediyiniz fakt Gürcüstana Azərbaycan tərəfindən narkotik göndərilməsi haqda mediada yüzlərlə faktlar dərc edildiyi halda güclü ola bilərdi. Yəni Azərbaycan dövlətinin Gürcüstanı "ağ ölüm"ün hədəfində etmək kimi marağı yoxdur. İran Gürcüstanla vizasız rejimi bərqərar etməklə, orada yaşayan azərbaycanlılar üzərində illərlə əməliyyat qurmaqla iş aparır. Bu elə-belə məsələ deyil. Çox böyük maraqlar var İranın bu addımının içində.

**- İranın Azərbaycanda maraqlarının olması şübhəsizdir. 2 ton 790 kiloqram narkotikin Azərbaycan üzərindən daşınması faktı ortada olduğu bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları niyə susur, sizcə?**

- Məncə, bu məsələ ilə bağlı əməliyyat məlumatı var və bu məsələnin dövlətlərəarası skandalə çevrilməsi istənilmir. Hökumətin sükut mövqeyi də bununla bağlıdır. Düşünürəm ki, burada Azərbaycan

dövlətini həmin heroinin üzərindən maraq güdməkdə suçlandırmayacaq olmaz. Mən çox yaxşı bilirəm ki, Azərbaycanın daxili işlər naziri cənab Ramil Usubov ən kəskin şəkildə narkotranzite, narkotiklərin yayılmasına qarşı kəskin prinsipial mövqedədir. Bu mövqə müxtəlif müşavirələrdə ifadə olunub. Ona görə də hansısa narkotiklərin daşınmasından Azərbaycanın güc strukturlarına fayda gətirilməsindən də danışmaq olmaz. Bu məsələdə konkret məsuliyyət kimdədir, onu müəyyən etmək lazımdır. Yəni bir şəxs, bir məmurun hansısa aparatı, xüsusi vasitəni işə sala bilməməsi üzündən bütün güc strukturlarının, Sərhəd Xidməti və digər orqanların üzərinə kölgə sal-

**lərdir ki, total yoxlama rejimi tətbiq olunur.**

- Bu məlumatlar bizdə də var. Bu, həmin orqan əməkdaşlarının vətəndaşların hüquqlarına çox ciddi müdaxiləsidir. Bu faktdan çıxış edib söyləmək ki, 2 limonadı xüsusi vasitəsiz fiksasiya edən sərhəd və gömrük qüvvələrimiz birdən-birə bu qədər miqdarda narkotiki görmədi. Yəni bu cür məntiqi paralellər bəzən bizi yanlış nəticəyə apara bilər. Hesab edirəm ki, məsələnin əsas məğzini əməliyyat məlumatları sayəsində müəyyən etmək olar. Sizi inandıraram, bəzən maşınların elə hissələrində, hətta insanların daxili orqanlarında narkotik gizlədilir ki, bu, sadəcə, ağılaşmaz olur.

**- 3 tona yaxın narkotik maşının yük yerində daşınıb.**

- Mən bu faktı danışmadım. Bu cür daşımaların arxasında dayanan hər cür ağılaşmaz vasitələrə əl atıldığını söylədim. Mən bu məsələnin obyektiv araşdırılmasının tərəfdarıyam.

**- Bu araşdırmanın aparılması üçün müraciətiniz olacaqmı?**

- Milli Məclisdə tətildir. Parlament üzvü kimi təbii ki, bu məsələnin Gürcüstan tərəfindən aşkarlanmasını normal qiymətləndirirəm. Təbii ki, Azərbaycan tərəfindən də rəsmi açıqlama olacaq. Hər halda, bunu biz ekzməmişik, bəcərməmişik, saflaşdırmamışıq. Bu, çox qeyri-saf bir əməldir, bunun daşınmasını, reallaşdırılmasını həyata keçirənlər də saf və naşı adamlar deyil. Bunun arxasında dayanan qüvvələr var. Azərbaycan dövləti narkotik ticarətinə qarşı ən bənşəmiz mövqə tutan ölkələr sırasındadır.

**- Belə məlumatlar da var ki, bu yükün tutulması qonşu dövlətin Azərbaycana qarşı əməliyyatıdır.**

- Azərbaycanda müxtəlif qara əllər vasitəsilə Rusiyalı ləkələmək, xüsusilə Azərbaycanı anti-Rusiya blokuna qoşmaq üçün daxili şəbəkələr, Qərb dairələri vasitəsilə bu ovqatı cəmiyyətdə gücləndirməklə bütün məsələlərdə Rusiyalı ittiham etmək mövqeyini gücləndirmək üçün addımlar atılır. İstənilən versiyanın əməliyyat məlumatları çərçivəsində yoxlanılmasının tərəfdarıyam. Addımlar atılmalıdır ki, rus demişkən, bu məsələni bizim adıma "sfabrikovat" etməsinlər.

Xatırladaq ki, Müsavat Partiyasının Divanı bu məsələ ilə bağlı bəyanat yayıb.

**Mövzuya qayıdacağıq.**  


Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

www.kivdf.gov.az

**Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

# Qarabağ

**D**ilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki kəlbəcərli Kəlbəcər rayonunda - işğal altındakı dədə-baba torpağında ermənilər tərəfindən əsir götürüldü. Onlarla yola çıxan bir cəbrayilli isə öldürüldü. Üçüncü soydaşımızın kimliyi hələ dəqiqləşməyib. Qeyd edək ki, hər iki kəlbəcərli 1998-ci ildən bəri yay aylarında gizli yollarla Kəlbəcərdə gedib yurd yerlərindən videoçəkilişlər edirdilər.

Qayıdandan sonra həmin videoçəkilişlər telekanallarda və youtube sosial şəbəkəsində yerləşdirildi. O çəkilişlərə heç şübhəsiz ermənilər də baxırdılar. Şübhəsiz, işğalçı ermənilər onları ələ keçirməkdə maraqlı idilər. Çox təəssüf ki, qorxu bilməz insanlar bu dəfə düşmənin əlinə keçdilər. İyulun 10-da Ermənistan Şahbaz Quliyevin, iyulun 14-də isə Dilqəm Əhmədovun ələ keçdiyi barədə xəbər yaydı.

Ermənilər bu şəxsləri "kəşfiyyətçi", "diversant" kimi təqdim edirlər. Hətta işğalçı ölkənin Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq guya həmin Azərbaycanlı "diversantlar"ın Ermənistan ordusunun bir mayorunu və 37 yaşlı qadını öldürdüyünü bəyan ediblər. Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verərək Ermənistanın iddiasının əsassız olduğunu sübuta yetirib. Dilqəm Əhmədov və Şahbaz Quliyev Azərbaycan ordusunda xidmət etmiş.

**Keçmiş erməni kəşfiyyətçi Vova Vardanov da Kəlbəcərdə saxlanılan şəxslərin Azərbaycan diversiya qrupunun üzvü olmadığını deyib. Onun sözlərinə görə, Şahbaz Quliyevin Kəlbəcərdə gəlməkdə məqsədi diversiya etmək olmayıb:** "Onlar Kəlbəcərdə ələ-bələ gəliblər. O yaşda adamlar kəşfiyyətçi ola bilməz. Mən özüm də meşq edirəm, amma qarşı tərəfə kəşfiyyətə getməyə gücüm çatmaz. Yaş buna imkan vermir".

**Dünən isə ermənilər Dilqəm Əhmədovun və Şahbaz Quliyevin Kəlbəcərdə telefonla çəkdik-**



ləri görüntüləri internetdə yayıblar. Videoda iki nəfər görünür. Üçüncü şəxs isə çəkiliş həyata keçirir. Meşəlik ərazidə tonqal qalayıb kabab çəkirlər. Dilqəm Əhmədovun əlində dana budu var. Dilqəm Əhmədov deyir ki, hazırda iyun ayıdır. Bu da o deməkdir ki, onlar iyun ayından Kəlbəcər ərazisindəymişlər. D.Əhmədov ac olduqları üçün ermənilərin danasını kəsdiklərini deyib əlindəki budu və maqal üstündəki kababları göstərir. Daha sonra deyir ki, gələrkən yolda çox gərgin vəziyyətlə üzləşiblər: "Qonağımız var idi. O da xəstələndi, qarnı ağrıyırdı. Ac idik. Gə-

ləndə gördük yolun qırağında bir dana var. Tutub kəsdik. Əlimdəki bud və şişlərdəki ət həmin dananıdır. İndi burada dana kababı, İstisu. Yavaş-yavaş yeyib içirik. Bəzi hərbiçilər bu ərazilərə gəlməkdən qorxur. Qorxmayın, gəlin. Bağlarda meyvə, heyvan, ət, ürəyiniz nə istəyirsə burada var".

**D.Əhmədovun dediyindən belə məlum olur ki, onunla birlikdə Şahbaz Quliyevdən başqa da bir nəfər var:** "İndi mən anadan olduğum kənddəyəm. Kəndimizdə qonağımız var. İndi onu öyrədirəm ki, bura gəlib-gedə bilsin. Dana da oğurlaya bilsin. İndi bu cəbrayilli qardaşı öyrədirəm, qoy öyrənsin".

Videodan da göründüyü kimi, "diversant" kimi təqdim edilənlər mülki vətəndaşlardır. Diversiya əməliyyatına gedən şəxslərin düşmənin içində ocaq qalması və kabab çəkməsini təsəvvür etmək mümkün deyil. Aznews.az isə Dilqəm Əhmədovun 2007-ci ildə Kəlbəcərdə çəkdiyi videoçəkilişləri təqdim edib. Görüntülərdə Əhmədovun səsləndirdiyi fikirlərə qulaq asanda açıq-aşkar hiss olunur ki, o, nə "xüsusi terrorçu"dur, nə də erməni mətbuatının yazdığı kimi, təxribatçı. O, son 7-8 ildə doğulduğu Kəlbəcər rayonuna dəfələrlə gedib, doğma kəndini, obasını ziyarət edərək, gördüklərini doğmaları ilə bölüşmək üçün lentə köçürürmüş. Videodan da göründüyü kimi, o, çox vətənpərvər adamdır, yurd həsrətini ürək ağrısı ilə qeyd edir, çəkiliş vaxtı həttə ağladığı da açıq-aşkar hiss edilir.



Kəlbəcərdə ermənilər tərəfindən iki kəlbəcərli girov götürülməsi, bir cəbrayillinin isə öldürülməsi cəmiyyətdə də ciddi əjiotaj yaradıb. Yalnız erməni tərəfinin informasiya maraqları ilə dövrüyyəyə buraxdığı məlumatlar Azərbaycanda ciddi narahatlıqla müşahidə olunur. **Öz sıralarında 70 mindən artıq döyüşçünü birleştiren Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) bununla bağlı bəyanat yayıb.**

**Bəyanatda bildirilib ki, kəlbəcərliyərin Kəlbəcərdə əsir alınması bütövlükdə millətimizə hə-**



**Şahbaz Quliyev**



**Dilqəm Əhmədov**

# Kəlbəcərliyərin Kəlbəcərdə əsir götürülməsi cəmiyyəti hərəkətə gətirdi

Ermənilər Dilqəm Əhmədovun və Şahbaz Quliyevin işğal altındakı rayondan çəkdiyələri videoları yaydılar

**qarətdir:** "Dövlətimizi bu məsələni dünyaya çatdırmalıdır. Bizim işimiz isə tamam başqadır. Dilqəm Əhmədov kimi oğulun erməni girovluğunda saxlanması yolverilməzdir. Hesab edirik ki, Dilqəm də, digər yoldaşları da məhz Vətən sevgisindən bu təleyi yaşamalı oldular. Atəşkəs dövrünün qəhrəmanları sırasına bu şəxslər də öz adlarını yazdılar. Rəhim Səfərov, Mübariz İbrahimov kimi qəhrəmanların adları ilə onların adları qoşa çəkiləcək. Biz onlarla fəxr edirik. Döyüşçülər onları azad olunması üçün mümkün olan və olmayan bütün vasitələrdən istifadə etməyə hazırdırlar".

**Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov "Yeni Müsavat"a açıqlamasında hadisəyə münasibət bildirib:** "Mən Dilqəm Əhmədovu şəxsən tanıyırdım. Onlar hərbi, diversant, kəşfiyyətçi deyildilər. Onlar indiye qədər dəfələrlə Kəlbəcərdə gedib gəlirdilər. Çox cəsur oğlanlardı ki, heç bir təqibdən, ölümdən qorxmadan, ölümü gözlərini qarşısına alıb işğal altındakı torpaqlarımıza gedirdilər, ata-babalarının məzarını ziyarət edirdilər. Orada olduqları zamanlarda isə videoçəkiliş aparırdılar ki, sahipsiz qalmış yurdlarımızı bizlər göstərsinlər. Onlar sadəcə Azərbaycan vətəndaşlarıdır və BMT-nin, dünyanın Azərbaycan ərazisi olaraq rəsmən tanıdığı tarixi torpaqlarımıza gediblər. Ona görə də heç bir qanunsuzluğa, başqa bir dövləti sərhədini pozmaq kimi hərəkətə yol verməyiblər. Azərbaycan dövləti məsələni bu şəkildə qoyub ciddi şəkildə hərəkətə keçməlidir. Dilqəm və Şahbaz işğalçılara verib onları Azərbaycan əleyhinə danışırdırsa bilərlər. Ona görə də Azərbaycan hökuməti təcili olaraq müvafiq beynəlxalq qurumların əsirlikdə olan Dilqəm Əhmədovu və Şahbaz Quliyevi nəzarətə götürməsinə nail olmalıdır. Ali Baş Komandanımıza yalvarıram, rica edirəm Kəlbəcərdə mənfur ermənilərin ələ keçirdiyi o cəsur oğlanlarımızı darda qoymayın, dünyaya sübut edin ki, onlar sa-

hipsiz deyillər. Dilqəm Əhmədovu öz ata yurduna getdiyi üçün murdar ermənilər dünya miqyaslı terrorçunu yaxalamış şəkildə videoya çəkib nümayiş etdirirlər. O görüntülərə baxanda adamın qanı damarlarında donur. Ermənilər o səhnəni qurmaqla Dilqəmin timsalında hər bir Azərbaycan vətəndaşına meydan oxuduqlarını göstərmək istəyirlər. Artıq bu qəder yetər. Azərbaycan dövləti hərəkətə keçməlidir. Artıq Qarabağın azad olunması uğrunda böyük miqyaslı antiterror əməliyyatlarına başlamağın zamanıdır. Azərbaycanın əlinə müqəddəs savaşa başlamaq üçün böyük fürsət düşüb. Azərbaycanın dünya tərəfindən tanınan tarixi torpaqlarını ziyarət edən dinc Azərbaycan vətəndaşını terrorçu kimi əsir götürürlər. Azərbaycan öz vətəndaşlarını azad etmək üçün əməliyyatlara başlamalıdır. İnanın ki, bizim elimizə bu cür fürsət düşməyəcək. Ali Baş Komandanda yalvarıram, rica edirəm torpaqlarımızın və əsir vətəndaşlarımızın azad olunması üçün antiterror əməliyyatlarına başlamaq əmri versin. Dilqəm kimi cəsur oğlanlarımız çoxdur. Biz torpaqlarımızı tezliklə azad etmək gücündəyik. Qandan-qadadan qorxmaq lazım deyil. Mənim qarşıma başda olmaqla, 13 nəfər yaxın qohumum şəhid olub. Mən də oğlumla və yaxın qohumlarımla birlikdə hərbi əməliyyatlarda öndə getməyə hazırım. Buna and içirəm. Torpağımızın azadlığı uğrunda müharibədə öndə getməsəm, bu torpağın verdiyi çörək, su haramımız olsun".

**"Azərbaycan Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi üçün lazımı addımları atır. Hər iki mülki vətəndaşımız erməni əsirlərə dəyişdiriləcək". Bu sözləri isə deputat Asim Mollazadə Dilqəm Əhmədov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi məsələsi ilə bağlı axar.az-a açıqlama verərək bildirib. Deputatın sözlərinə görə, Qırmızı Xaç vasitəsilə əsirlərimizlə əlaqə saxlanılacaq:** "Əsirlərin durumunu nəzarət altında saxlamaq və işğalçılara məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii



**Əlövsət Ağalarov**

**Sabiq deputat Əlövsət Ağalarov: "Ali Baş Komandana yalvarıram, torpaqlarımızın və əsir vətəndaşlarımızın azad olunması üçün antiterror əməliyyatlarına başlamaq əmri versin"**

ki, onların azad edilməsi üçün də işlər görülməlidir və görülür də".

**Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla "xüsusi terrorçu" kimi rəftar edilməsindən də danışıb. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövlüklük olardı:** "İki ölkə arasında illərdir müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövlüklük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkiş göstərməklə, əslində mahiyyətini, hansı prinsipə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri-özlerini ifşa edir".

**A.Mollazadə əlavə etdi ki, Ermənistan əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə**

neytral vasitəçi roluna uyğun olaraq, Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan hərbi əsirlərə və mülki şəxslərə baş çəkir. Onların saxlanma şəraiti ilə maraqlanırsınız və ailə əlaqələrini bərpa etməkdə yardımçı olursunuz".

**Girov götürülən şəxslərin durumuna gəlinə, İ. Hüseynova qeyd edir ki, BQXK saxlanılan şəxslərlə görüşdən sonra onların vəziyyəti ilə bağlı açıqlama yaymır:** "Saxlanılan şəxslərin gəri qaytarılmasının həyata keçirilməsi üçün isə tərəflər razılığa gəlməlidir".

Ermənistan Müdafiə Nazirliyi isə Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib. Nazirlik bu şəxslərin "hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər bərdə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini" bildirib.



# Yanardağda sadə çay

## İçmək qadağandır

Yanardağın "yandıran" qiymətləri və xidmətləri...

- Giriş haqqını ödədiniz, keçə bilersiz...

- Bəs bilet? Verməyəcəksiz bilet?

- Bilirsiniz, indi kassa işləmir. Amma istəsəz sabah gəlib biletinizi götürə bilersiz. Yanardağa baxmaq istəmirsiniz? Keçin baxın da...

**Yanardağa gedənləri 2 kilometr yalanı "yandırır"**

Hə, adına Yanardağ deyilən, hər fürsətdə xaricilərə, ölkəmizə gələn turistlərə odlar yurdundan simvollarından biri kimi təqdim edilən bu məkandakı ilk qanunsuzluq elə qapıdan başlanır. Bilet məsələsindən. Axsam saatlarında gətdiyimiz üçün kassa da bağlanmışdı, kassir də, bələdçi də evlərinə getmişdi. Ona görə də bu məkana mühafizəçi nəzarət edirdi. Amma daha sonradan müşahidə etdiyimiz anormal qiymətlər fonunda bilet hiyləsi toya getməli idi. Qiymətlər və bəzi xidmətlərin astronomik məbləği barədə az sonra. Hələlikse bizi Yanardağa gətirən yollar haqda.


Bilənlər bilir, bilməyənlərə isə xatırladaq ki, bu məkən Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında, xəritə ilə desək, Məhəmmədi-Digah şossə yolunun sol istiqamətində yerləşir.

Maşınla gələnlər əsasən Mehdiabad qəsəbəsi yaxınlığından bu məkana yol alırlar. Elə burda da Yanardağı görmək istəyənləri məsafədə "yandırlar". Çünki yolun kənarındakı bildiriş lövhələrində Yanardağ - 2 kilometr sözləri yazılır. Məsafə və yol haqqında anlayışı olanlar isə hesablaya bilər ki, bu, göstəriləndən ən azı 3 dəfə artıq məsafədə yerləşir.

Ümumilikdə isə Yanardağ Bakı şəhər mərkəzindən 27 km aralıdadır. Avtobusla gəlmək istəyənlər üçün də 217 sayılı avtobus xidməti göstərir. Bu avtobus metronun "Koroglu" stansiyası - Məhəmmədi kəndi - Yanardağ istiqamətində hərəkət edir. Bundan başqa, Mehdiabad qəsəbəsinə də bəzi avtobuslar o istiqamətdə hərəkət edirlər.

**14 əsrdir yanır, alovun hündürlüyü 10-15 metrə çatır**

Doğrudur, Yanardağ daha çox qış aylarında, soyuq fəsilərdə ziyarət olunacaq məkanlar siyahısındadır. Yəni göydən yere od ələnən iyul ayında gedib yanar dağı ziyarət etmək o qədər də populyar gəzinti növü deyil. Orda olduğumuz müddətdə ziyarətçilərin sayının azlığı da bu səbəbdən idi. Bələdçimiz olmadığı üçün daha sonra mühafizəçidən öyrəndik ki, həqiqətən də



qeyri yay fəsillərində bura gələnlər daha çox olur. Xüsusən də məktəblilərin, tələbələrin ziyarəti diqqət çəkir.

Məlumatlara görə, bu unikal dağ düz 14 əsrdir ki, yanır. 7-ci əsrdə şimşək nəticəsində yanmağa başlayıb. İndi isə nə qar, nə yağış, nə də çovğun onu söndürə bilir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanğının üzərinə yağış yağın zaman isə o, daha da güclənir. Adı günlərdə alovun hündürlüyü 10-15 metrə çatır. Amma yanğın ildən-ilə azalır. Dağ hər il 30 santimetr geri gedir. Bu da o deməkdir ki, dağın ərazisi yanaraq balacalaşır.

Yağış yağanda alovun daimi çıxdığı yerlərdən əlavə, digər yerlərdən də alov çıxır. Qış fəsilində torpağın yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətləndirir.

Dağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsinə 86 metr hündürlükdədir.

Ümumən isə Yanardağa 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Karda-

şı, Qırməki vadisi və Yanardağ daxildir.

**Qurd yuvası, palçıq vulkanı və qaval daşı...**

Bu ərazi düz 2007-ci ildən, daha konkret desək, həmin ilin 2 may tarixindən etibarən dövlət tarix-mədəniyyət və təbiət qoruğu sayılır. Yanardağın əks istiqamətində yanar üç təpə olub. İndi isə həmin təpələrdəki alov sönmüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.

Yanardağdan danışdıq, onun ərazisindəki digər məkanların üstündən keçmək olmaz. Bu qoruğun rəsmi saytında da qeyd edilib ki, orada yerləşən Qırməki vadisi yerli xalqın ləhcəsində "qır məkanı" anlamına gəlir və təxminən 10 hektar sahəni əhatə edir. Burada ta qədim zamanlardan neft laylarının yer səthinə yaxın olması səbəbi ilə öz-özünə üzə çıxan neft - qum və palçıqla qarışaraq soyuduqdan sonra qıra bənzər kütlə əmələ gətirib. Yerli əhali bu təbii məhsuldan evlərinin damlarını yağışdan qorumaq üçün bacarıqla istifadə edib. Sonralar əl ilə qazılan ilk neft quyuları da məhz bu ərazidədir. Dərinliyi 35-40 metrə çatan bu quyuların bir neçəsi bu günümüzdə qədər mühafizə olunmaqdadır. Ərazi neft kəşfiyyatı və bununla bağlı gedən geoloji proseslərlə məşğul olan insanlar üçün indi

### İlin bütün fəsillərində yanar dağ haqqında bilinməyənlər

də böyük maraq kəsb etməkdədir.

**Qurd yuvası.** "Qurd yuvası" adlanan təbii mağara "Qırməki vadisi"nin sərt daşlıq yamacında yerləşir. Ərazinin, ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olduğunu, dənizin yaxınlığını, balıq və digər ov heyvanlarının bu ərazidə geniş yayıldığını və istilik mənbəyi olan daimi alovları nəzərə alsaq, inamla deyə bilərik ki, bu ərazi qədim insan məskənlərindən biridir. Bu fikrimizin təsdiq və ya inkarı isə gələcək tədqiqatların işidir.

dan yerli əhali bu günə qədər müxtəlif dermatoloji və digər dəri xəstəliklərində uğurla istifadə edir. Vulkandan yaranan palçıq kosmetoloji vasitə kimi əvəzsizdir.

**Qaval daşı.** Ərazidə tapılan Qaval daşları isə sübut edir ki, bu yerlərdə insanlar qəbilə icması dövründən yaşayıb. Həmin dövrdə insanlar Qaval daşlarından həm həyəcan signalı vermək, həm də ov qabağı uğurlu ov etmək üçün düzənənən xüsusi ayinlərin icrası zamanı bir zərb musiqi aləti kimi istifadə ediblər.

manat. Tələbələr üçün 1 manat, məktəblilər üçün 20 qəpik

Ekskursiya xidməti (1 qrup üçün 25 nəfərədək 5 manat), tələbələr üçün 3 manat, məktəblilər üçün 1 manat.

Amma bu ekzotik məkanda çəkiliş aparmaq istəyənlər də dağın istisində xeyli "tərləməlidir". Preyskurantlara diqqət:

**Sənədi, elmi-populyar filmlərin çəkilişi - 150 manat**

**Bədii filmlərin çəkilişi - 300 manat**

**Verilişlərin çəkilişi - 200 manat**

**Kiçiklərin çəkilişi - 200 manat**

**Vertolyotdan çəkiliş - 200 manat**

**Tədbirlərin keçirilməsi - 300 manat**

**Abidələrin reklam məqsədli çəkilişi - 200 manat**

**Fotoreklam üçün çəkilişlər - 100 manat**

**Yanardağın "komplektli çay dəsgahı"**

Bundan başqa, şəkildən də gördüyünüz kimi, Yanardağda turistlər üçün kiçik mağaza fəaliyyət göstərir. Burada üzərində Yanardağ sözü yazılmış, bu məkənin əksi olan bəzi aksesuarlar yer alır. Qiyməti 2-5 manat civarında olan bu aksesuarlarla yanaşı, bu məkənlə əlaqəsi olmayan, amma milli elementləri, eləcə də bayrağımızın rənglərini özündə əks etdirən çantalar, bəzək əşyaları, suvenirlər də satılır. Ziyarətə gələnlər isə daha çox bu əşyalara baxmaqla kifayətlənir.

Məkənin ən "ekzotik" dialoqu isə sonda oldu. Yanardağın 20 metr kənarında yerləşən stol-stulları görüb, bu məkanda yemək xidmətinin olub-olmaması ilə maraqlandıq. Məlum oldu ki, ancaq çay servisi var. Alovlanan dağa baxıb, çay içməyin öz yerini var deyən düşüncələr isə...tələsməyə daha yaxşıdır. Çünki işbazlar burada çayı "komplektlə" verirlər. Çay, keks, limon, iki cür şokolad, mürəbbə... bərabərdir 10 manat. Ya bütün komplekti alın, ya da sadə çay içmək arzunuz gözünüzdə qalacaq.

Sonda... Bakıya yaxınlığına və ekzotikliyinə görə maraqlı səyahət məkanı sayılan Yanardağın qiymətləri sözün həqiqi mənasında əl yandırır. Qiymətlərə, təkliflərə baxıb, bura hansı səbəbdən az turistin baş çəkdiyini anlamaq olar. Odlar yurdu "yandıran" məkanlarından biri... Dəqiq desək, minlərlə belə məkənin biri...

□ **Sevinc TELMANQIZI**



| s.s | Çəkilişlərin növləri                     | Odanış haqqı (1 çəkiliş günü) |
|-----|--|-------------------------------|
| 1   | Sənədi, elmi-populyar filmlərin çəkilişi | 150 manat                     |
| 2   | Bədii filmlərin çəkilişi                 | 300 manat                     |
| 3   | Televiziya çəkilişi                      | 200 manat                     |
| 4   | Kiçiklərin çəkilişi                      | 200 manat                     |
| 5   | Vertolyotdan çəkiliş                     | 200 manat                     |
| 6   | Tədbirlərin keçirilməsi                  | 300 manat                     |
| 7   | Abidələrin reklam məqsədli çəkilişi      | 200 manat                     |
| 8   | Fotoreklam üçün çəkilişlər               | 100 manat                     |

Qırməki palçıq vulkanı. Abşeron ərazisi üçün xarakterik olan palçıq vulkanlarından bir neçəsi də Yanardağ qoruğu ərazisində fəaliyyət göstərir. Daim fəaliyyətdə olması ilə seçilən Yanardağ qoruğundakı palçıq vulkanı, həm də müalicəvi xüsusiyyətləri ilə seçilir. Onun suyundan

**Yanardağda tədbir keçirmək istəyənlər 300 manat ödəməlidir**

İndi keçək yazının girişində qeyd etdiyimiz qiymət məsələsinə. Qoruğun girişindəki bildirişlərdə də qeyd edilib ki, biletlərin qiymətləri müxtəlifdir. Belə ki, yerli və xarici vətəndaşlar üçün 2

**M**isirin İsrailə Həmas arasında atəşkəs əldə edilməsi təklifi- ni ABŞ prezidenti Barak Obama müsbət qarşılıyıb. Ağ Evin mətbuat mərkəzinin açıqlamasında bildirilir ki, rəsmi Vaşinqton bu təklifin bölgədə sükunəti yenidən bərpa edəcəyinə ümid edir.

Yada salaq ki, Misir tərəfləri atəşkəs elan etməsinə, ardından da İsrailin Qəzza bölgəsinə tətbiq etdiyi embarqonu yumşaltması üçün danışıqlara başlamasını təklif etmişdi. İsrail atəşkəs təklifi ilə bağlı müzakirələri müsbət qarşıladığını bildirirsə də, Həmasın hərbi qanadı təklifi rədd etmişdi.

**Barak Obama** iyulun 14-də Ramazan ayı münasibətilə ABŞ-ın müsəlman topluluqlarının liderləri, müsəlman ölkələrindən olan diplomatlar üçün verdiyi iftar mərasimində də bu haqda danışmış. Ağ Evin sahibi deyib ki, Qəzzadakı tablo ürkə parçalayıcıdır: "ABŞ-dakı insanlar orada baş verənlərdən narahətdir. Bizim cəmiyyətimizdə orada baş verənlərlə bağlı müxtəlif fikirlər var. Bu, bizim demokratiyamızın bir parçasıdır. Biz bu müzakirələri məmnuniyyətlə qarşılıyırıq, bu bizi daha da güclü edir. Bizim məqsədimiz həm israililər, həm də fələstinlilər üçün barış və sabitliyin bərqərar olmasıdır".

**Obama bildiri ki, ABŞ heç bir ölkənin dinc əhaliyə qarşı raketlərdən istifadə etməsini qəbul etmir:** "İsrailin Həmasın başlanılmaz hücumları qarşısında özünü müdafiə etmə haqqını tanıdıq. Ancaq Qəzzada fələstinli mülkü şəxslərin öldürülməsi və yaralanması bir faciədir. Dünyanın harasında yaşamalarından, kim olmalarından asılı olmayaraq mülki şəxslər qorunmalıdır".

Sonda ABŞ prezidenti bildirib ki, bölgədəki faciələrin davam etməsi heç bir tərəfin xeyrinə deyil və tərəflər 2012-ci il atəşkəs rejiminə qayıtmalıdır.

Ancaq ABŞ-dakı bəzi müsəlman qurumlarının Ağ Evin mövqeyinə təkisi sət olub. ABŞ-dakı ən böyük ərəb qurumu olan Bölüccülüyə Qarşı Ərəb Amerikan Komitəsi ABŞ-ın İsrailə dəstək göstərməsi səbəbi ilə iftar yeməyini boykot edib və digər müsəlman qurumlarını da boykotu dəstəkləməyə çağırıb.

Fələstindən isə həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bir həftəyə yaxın davam edən hərbi əməliyyatlar zamanı yüzlərlə mülki şəxs həlak olub. Yaşanan faciə ilə bağlı internet üzərində yayılan təsvirlər olayların miqyası haqqında dolğun informasiya yaradır. İsrailin havadan və qurudan hücumu nəticəsində xeyli sayda azyaşlı da həlak olub. 17 min insan atəş xəttindən uzaqlaşmaq üçün yola çıxıb. Onların təhlükəsizliyi üçün heç bir təminat yoxdur.

Yada salaq ki, tərəflər arasında gerginliyin artmasına səbəb iyunun 12-də 3 yəhudi-nin itkin düşmələrindən 18 gün sonra cəsədlərinin tapılması olub. Bunun ardından yehudi-

lər fələstinli Mühəmməd Ebu Hudayr adlı genci qaçıdırıb yandıraraq öldürüb. Bunun ardından da Həmas və İsrail hərbi əməliyyatlara başlayıb.

İsrail sözdə atəşkəsə tərəfdar olduğunu bildirirsə də, Qəzzaya raket zərbələrini davam etdirir. İsrailin müdafiə naziri Moşé Yaalon deyib ki, Həması İsrailə savaşa girdiyi

raket sayı 980.

- İsrailin Demir Qübbə Müdafiə sisteminin dəf etdiyi raket sayı 200.

- İsrail ordusunun hava hücumu ilə 560 ev tamamilə, 12 min 800 ev isə qismən dağılıb.

İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ABŞ və Böyük Britaniyanın Qəzza-

"Bəzən bir heyvanın dünyanın hər hansı bir guşəsində öldürülməsinə görə böyük bir qalmaqal yaranır. Ancaq Qəzza-ya edilən son hücumların və əksəriyyəti məzlum və günahsız uşaqların təşkil etdiyi 100-dən çox insanın qətlə yetirilməsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, Amerika və İngiltərə rəsmən

# Bütün dünya Qəzzadan danışır

## Bölgədə silahlar hələ susmayıb



üçün peşman edəcəklər. Yaalon onu da bildirib ki, dinc əhalinin bölgədən çıxmasını gözləmək fikrində deyillər.

Qəzza ilə bağlı son statistika belədir.

- Ən azı 36-sı fələstinli uşaq ölüb, 1.260-ı yaralanıb

- Raket hücumları zamanı İsraildə həlak olan yoxdur. 208 israili yaralanıb

- İsrail Qəzzada 1470 hədəfə raket zərbəsi endirib.

- Qəzzadan İsrailə atılan

bu hücumları himayə edir".

Qəzzada baş verən olaylar Türkiyə gündəmini də ciddi şəkildə məşğul etməkdədir. Baş nazir Rəcəb Tayyib Erdoğan prezidentliyə namizəd kimi bütün çıxışlarında Qəzza məsələsinə toxunur. Türkiyə hökumətinin lideri İsraili müsəlman qətlində ittiham edir.

**Ötən gün Türkiyənin ATV kanalının canlı efirində olan müxalifətin "çatı adayı" Ekmeleddin İhsanoğlu da Qəzza ilə bağlı ciddi açıqlamaları ilə yadda qalıb. Professor Ekmeleddin İhsanoğlu bildirib ki, dünya birliyi bu faciə qarşısında susmamalıdır. Müxalifətin vahid namizədi BMT-ni sət tənqid edib:** "BMT-nin Təhlükəsizlik Şurası bu məsələdə tamamilə yanlış mövqə sərgiləməkdədir. Atəşkəs bərabər qüvvələri olan tərəflər arasında keçərlidir. Bu gün əlinde içərisində yandırıcı maddə olan şüşə tutan fələstinli gənclə başdan-ayağa silahlanan İsrail əsgərlərini eyni təqdim etmək məsələnin yanlış tərəfidir. Dünya birliyi bu faciə ilə bağlı susur. İslam Əməkdaşlıq Təşkilatına rəhbərliyimiz dönməndə biz BMT-nin ilk dəfə İsrailə qarşı qətnəmə çıxarmasına nail olduq. Bu başlıq davam etməlidir. Təkcə İslam dünyası deyil, özünü sivil dünyanın üzvü sayan hər bir ölkə bu məsələyə ciddi təpki göstərməlidir".

**Professor İhsanoğlu deyib ki, bu cür durumlarda ciddi açıqlamalarla müşayiət olunan siyasət yox, susqun siyasət yürüdülməlidir:** "İsrailin güclü dəstəyinin olması heç kim üçün sirt deyil. Bu səbəbdən bəzi danışıqları ictimaiyyətə açıqlamadan yürütmək lazımdır. Çünki bu məsələdə əsas məqsəd silahların bir an öncə durması, insanların qətlə yetirilməməsidir".

Onu da bildirək ki, Ekmeleddin İhsanoğlu Fələstində sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq müstəvidə göstərdiyi səylərə görə Fələstin dövlətinin ali mükafatına layiq görülen tək türkdür.

## Düşmən içində kabab üstündən İsti su...



**Elsad PAŞASOY**  
epashasoy@yahoo.com

**B**əziləri deyir onların erməninin içində nə işi vardı ki, başlarına da bu müsbət gəlsin? Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əhmədov və Şahbaz Quliyev, qətlə yetirilən, hələ adını bilmədiyimiz cəbrayilli balasından söhbət gedir...

Bacılar, qardaşlar, heç olmasa 3-5 ildən bir dünyasını dəyişən doğmalarınızın məzarlarını ziyarət etməyə gedirsinizmi? Yəqin ki, "hə" deyəcəksiniz. Bu qardaşlarımızın da Kəlbəcərdə getməsinə normal qarşılmalıyıq. Öz yurduna gedib onlar!

Adam 5-6 ay doğulduğu kəndə, rayona getməyəndə az qalır havalandır, yuxularını qarışdırır, ayaq basdığı asfalt az qalır ayağını yandırsın. Bəlkə də illərin sürətlə keçməsinə nəzərə alırıq, Kəlbəcər 21 il 4 aydır bizdə deyil, ermənidir! Bu kişilər də Kəlbəcərdə gediblər ki, doğma yurda ayaq bassınlar, ata-babalarının məzarına baş çəksinlər, bir azca da olsa, toxtasınlar.

Dilqəm Əhmədov, Şahbaz Quliyev və cəbrayilli qardaşımızı da ölümü göz altına alıb düşmən içinə girməyə vadar edən hiss bu olub - növbəti dəfə əlimiz çatmayan torpaqları görmək, ciyərdolusu oralarda nəfəs almaq. Və o yerlərin çox da uzaq olmadığına, gedib orda birdəfəlik qalmaqın, bayrağımızı ucaltmaqın mümkünliyinə bizi inandıraq...

Girov götürüldükləri xəbəri və videokadrlar yayıldıqdan sonra Dilqəmgilin ötən illərdə çəkdiyi, əziz xatirə kimi saxladığım kadrlara bir də baxdım. Baxdım və gecəni yata bilmədim. "Görəsən onların başlarına nə oyunları açırlar" deyə.

Bu dəfə də ermənilərin iddia etdiyi kimi, onlar Kəlbəcərdə "dana oğrusu" kimi getməmişdilər. Məncə, burda düşmən ssenarisi var, "oğurluq bizim ata-baba sənətimizdir" kimi ifadələr erməni beyininin də məhsulu ola bilər. Bizni aşıqlamaq üçün bəlkə də bizi ürəkləndirmək üçün, zərərətli deyilən hissə kontekstdən çıxarılıb, yayılıb. Çünki onlar Kəlbəcərdə gedəndə saatlarla çəkiliş aparırdılar, iki dəqiqə yox...

Bu igid həmvətənlərimiz imkan düşən kimi dağları aşılıb, gizli yollardan keçib bayrağımızı Kəlbəcərdə taxırdılar. Hər dəfə Kəlbəcərdə sancılan bayraq düşmən yuxusuna haram qatırdı, bunun fərqi düşünürsünüz? Bununla Dilqəmgil demək istəyirdi ki, Kəlbəcər erməniyə qalmayacaq, günün birində geri alınacaq!

Bir məqamı unutmayaq, ermənilər əvvəl ortaya silah-sursat töküblər onları "diversant" kimi təqdim edirdi. Erməni kəşfiyyatçısı Vova Vardanyan bunu təzkib etməklə düşmən ölkənin rəsmilərini mayus etmişdi. Sonra da "val"ı deyib "dana oğrusu" adını qoydular. Kəlbəcərdə ac-suz qalmayacaqdılar ki, Erməni Kəlbəcərdə milyardları talayıb, sürülərlə mal-qoyun aparıb, bir dana nədir ki...?

Mənim anlamımda həqiqət budur ki, onlar dana KƏS-MƏYƏ yox, Vətənin bir parçasını ÇƏKMƏYƏ gedib! Bununla sübut ediblər ki, Kəlbəcərdə getmək də mümkündür, Kəlbəcərdə videoya ÇƏKMƏK də, həтта orda kabab ÇƏKMƏK də!!! Yəqin ki, 500 nəfərlik partizan dəstələri hərəkətə keçsin.

Qara maskalı ermənilərin Dilqəm Kəlbəcərini tutub getirdiyi kadrlara baxın. Əlləri bağlı, başına tapança tuşlayaraq. Erməni canilər kəlbəcərlilərlə ötən il Rusiyada Orxan Zeynalovla bağlı hazırlanmış şounu təkrarlamaq istədi, amma alınmadı... Bu, həm də qorxutmaq üçündür ki, başqaları da Dilqəmin yolunu getməsin. Həm də qorxudandır. Ermənilər qorxur. Azərbaycan oğullarının Kəlbəcərdə sərbəst gəzməsindən, kabab üstündə ermənilərin "Cermux" adlandırdığı İstisudan içməsi...

Buna görə onlar bizim üçün Ramil Səfərov, Mübariz İbrahimoğlu kimi dəyərlidir. Erməni Azərbaycan bayrağını tapdığı üçün cəhənnəmə vasilə edilən Qurgene görə dünyada o boyda hay-küy qaldırdı. Azərbaycan dövləti və millətə ayaq qalxmalı, öz torpağımızda girov götürülən, işgəncələrə məruz qoyulan, hələ kədr önündə aşıqılanan, biri qətlə yetirilən vətəndaşlarına görə düşməndən hesab istəməlidir! Özü də ən sət şəkildə, beynəlxalq qanunların imkan verdiyi şəkildə! Konstitusiyada və qanunlarda əksini tapan qaydalarla! Üstəlik də güclü ordumuz var.

Müharibə asan məsələ deyil. Amma bəlkə də bu, güclü Azərbaycan üçün kabab üstündən sərın İstisu içmək qədər asan olacaq. Bəlkə bir test ələyə. Antiterror əməliyyatı üçün belə gözəl fürsət ola bilməz. Ən azı erməni girovluğunda olanlarımız bizdən hərəkət gözləyir. Öldürülən cəbrayilli balasının da meyitini geri almaq bizim üçün bir şərəf işi olmalıdır...

## Evimizə Ramazan gəlib

Ailənin şəklini səhifəmizdə paylaş və müsabiqəmə qoşul!



## “Nar Mobile” Ramazan bayramına həsr edilmiş fotomüsabiqə elan edir

Mobil operator valideynlərin, baba və nənələrin gündəlik həyatına dair ən maraqlı fotokadrların müəlliflərini mükafatlandıracaq “Nar Mobile” mobil operatoru Ramazan bayramı ərəfəsində maraqlı bir müsabiqə keçirmək qərarına gəlib. Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas məqsədi çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahlı yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarətdir. Belə ki, müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotosəkilləri təqdim ediləcək.

Qeyd edək ki, fotomüsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hər bir müəllif müsabiqəyə əvvəllər heç yerdə yerləşdirmədiyi 1 və ya 2 ədəd fotosəkil təqdim edə bilər. Fotokamera və ya telefonla çekilmiş şəkillər keyfiyyətli olmalı, özündə koloritli rənglər əks etdirməli, bədii dəyəre malik olmalı, ölkə tarixi, mədəniyyəti və adətlərini mümkün olduğu qədər tərənnüm etməli və xoş oyaqat bəxş etməlidir. İyul ayının 14-dən 31-dək “Nar Mobile” mobil operatorunun Facebook, Twitter, və Instagram sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndiriləcək fotosəkillər 1-8 avqust tarixləri arasında tanınmış simalardan ibarət münisiflər heyəti tərəfindən dəyərləndiriləcək. Münisiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitare İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət olacaq.

10-11 avqustda müsabiqədə ilk üç yeri tutan qaliblərin adları elan ediləcək. 15 avqust tarixində keçiriləcək mükafatlandırma mərasimində isə 1-ci yeri qalibi “iPhone 5S” ilə təltif ediləcək, 2-ci yeri tutan iştirakçı “Samsung” mini-tabletə mükafatlandırılacaq, 3-cü yerə layiq görülən işin müəllifinə isə Nar-modem və 12 aylıq pulsuz İnternet təqdim ediləcək. Müsabiqə üçün seçilmiş bütün fotosəkillər “Nar Mobile” mobil operatorunun illik təqviminə daxil ediləcək.

Əlavə məlumatı bizim İnternet səhifəmizdən əldə edə bilərsiniz: <http://on.fb.me/1oDejDT> <http://on.fb.me/1oDejDT>

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətini sadıq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouming təklifləri xüsusilə qeyd olunmalıdır.

## Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət!  
İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməsə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilərsiniz:

- \* Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəziyyəti böyüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vəzidə dəyişmənin əlaməti)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün dəyişməsi birdən öyilməsi (Peyroni xəstəliyi)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə gətməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saqların bütün formalatda tökülmesi və sızanaqlar
- \* Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: [youtube.com](https://www.youtube.com) və [facebook.com](https://www.facebook.com)  
“doktor Vaiz Səmədov”.

**11** ayın sultanı adlandırılan Ramazan ayı ən müqəddəs ay hesab olunur. Bu ayda insanlar oruc tutur, namaz qılır, savab işlər görməyə çalışırlar. Maraqlıdır, müğənnilərimizdən bu ayda oruc tutan, savab işlər görənlər varmı? Bunu öyrənmək üçün bir neçə müğənniyə telefon açdıq.

Müğənni Əli Mirəliyev il boyu oruc olduğunu dedi: “Mən il boyu orucam. Səhərlər və gündüzlər çörək yemirəm. Axşam saat 10-12 arası yemək yeyirəm. Neçə illərdir bu belədir. Elə adamlar var ki, oruc tutduqlarını deyirlər, amma bütün günü yeyirlər. Mənim yaxın bir xanım dostum var. Bir dəfə oruc tutmuşdu. Günorta saatlarına yaxın maşın bazarına getmişdik. Orada da yaxşı kabab bişirirlər. Həmin xanım onun iyini hiss edən kimi mənə dedi ki, get mənə kabab al. Dedim ki, sən oruc deyilsən?! Dedi ki, yox, mənə 2 pors kabab al. Gedib ona 5 pors kabab aldım və dedim ki, sənin tutduğun oruc başına dəysin”.

Müğənni Elariz Məmmədov 6 ildən çoxdur ki, oruc tutduğunu dedi: “Oruc tutanda aclıqdan bir dəfə ürəyim getdi. Bundan sonra 1-2 gün tutmadım. Amma sonra yenə tutdum. Ürəyimin gəlməyinin də günahı özümə idi. Çünki səhər yemək yeməmişdim. Artıq 6 ildən çoxdur ki, hər il oruc tuturam”.

Əməkdar artist Baloğlan Əşrəfov isə səhhəti ilə əlaqədar oruc tuta bilmədiyini dedi: “Mən illər əvvəl çox böyük bir əməliyyat keçirdim. Qara ciyərim dəyişildi. Bununla bağlı elə vaxt olur ki, dərman atmalı oluram. Buna görə də həkimlər mənə oruc tutmağa icazə vermirlər. Amma bütün oruc tutanlara demək istəyirəm ki, Allah onların oruclarını, qıldıqları namazı qəbul eləsin. Bu insanların hər birinə böyük hörmət və məhəbbətlə yanaşsın. Elə edirəm ki, bu ayda savab işlər görürəm. Mən oruc tutan yaxınlarıma, dostlarıma iftar süfrəsi açsın”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Gənc müğənni Elvin Abdullayev də “Üç nöqtə”yə açıqlamasında oruc tutduğunu bildirdi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.

Əməkdar artist Tünzələ Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzələ Ağayevanın hər il oruc tutduğunu dedi: “Mən oruc tutduğunu bildirdim. “Bu müqəddəs ayda oruc tutaram. Nəinki oruc-luqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözlemək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.


# Müğənnilərdən kimlər oruc tutur?



**Əli Mirəliyev:**  
“Mən il boyu orucam”



**Elariz Məmmədov:**  
“6 ildən çoxdur ki, hər il oruc tuturam”



**Baloğlan Əşrəfov:**  
“Elə edirəm ki, bu ayda savab işlər görürəm”

## Nazirlər rayonlara gedir, narazılıqlar isə azalmır

Əyalətlərdə yerli hakimlər əhaliyə “divan tutur”, üsyana aparan yolda şikayətlərin sayı getdikcə çoxalır; Səadət Bənəniyarlı və Natiq Miri səbəbləri açıqladı

Azərbaycan hökuməti 2011-ci ildən nazirləri bölgələrdə səyyar qəbula göndərir. Tarixə “Ərəb baharı” kimi döşən inqilabların Azərbaycan iqtidarını da “domino effekti”nə qoşa biləcəyindən qorxan mövcud hakimiyyət əyalətlərlə işləməyə başladı.

Rayonlarda narazı vətəndaşlarla görüşlər keçirilir, əhalinin şikayəti dinlənir, problemləri qismən də olsa həll edilir. Elə ehtimal olunur ki, nazirlərin rayonlara səfərləri mövsümi xarakter daşıyır. Ancaq 3 ildir ki, bu proses davam edir.

Amma camaatın şikayəti azalmır ki, azalmır. Əksinə, yerlərdə narazılıqlar günbəgün artır. Bunun bariz nümunəsidir ki, bugünlərdə baş prokurorun Ağstafada keçirdiyi qəbula təkcə Gədəbəyin Söyüdü kəndindən 56 nəfər şikayətçi gedib.

Bir kənddən bu qədər narazının olması bütün regionlardakı vəziyyəti ehtiva edir. Üstəlik, nazirlərin bölgələrə göndərilməsi ilə yanaşı “ASAN xidmət” layihəsi də fəaliyyətdədir. Bununla belə, iqtidarın siyasi sistemi o dərəcədə köhnəlik ki, hər tətbiq olunan yenilik idarəetmədə inqilabi dəyişikliyə nail ola bilmir.

Göründüyü kimi, vətəndaşlar yenə də narazıdır, insanların haqları tapdanır, yerlərdə memurlar camaata “qan uddurur”, şikayətlər regionlardan mərkəzə ya çatmır, ya da çatanda icra hakimiyyəti tərəfindən şikayətçi cəzalandırılır, təzyiqlə üzleşir.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı qeyd etdi ki, şikayətlərin 45 faizi bölgələrdən daxil olursa, 60 faizi paytaxta aiddir. Hüquq müdafiəçisinin sözlərinə görə, insanların daha çox narazılığı məhkəmə qətnamələri, sifarişli hökmlərle bağlıdır.

S.Bənəniyarlı bugünlərdə çıxarılan bir hökmü nümunə göstərdi: “Hamilə bir qadın ona təcavüz etmək istəyən adamdan müdafiə olunarkən əlindəki qaçı ilə ona xəsarət yetirib, həmin şəxs ölüb. İndi məhkəmə 5 körpəsi olan, hamilə qadına 7 il həbs cəzası verib.

Biz məhkəmələri diqqətli olmağa çağırıq. O qadının əvvəllər məhkumluğu olmayıb, hamilədir, körpələri var. Məhkəmə bunların heç birini nəzərə almadı”. Hüquq müdafiəçisi onu da bildirdi ki, “ASAN xidmət” fəaliyyətdə olan gündən bu istiqamətdə şikayətlər azalıb: “İnsanlar heç bir maneə ilə üzleşmədən qanuni şəkildə problemini həll edir”.

Siyasi şərhçi Natiq Mirinin prosesin gedişinə analizi belədir: “İdarəetmədə davranış etikası kökündən dəyişməlidir. İnqilabi səviyyədə dəyişiklik olmalıdır ki, problemlər qalmasın. Bizim gördüyümüz budur ki, nazirlər görüşlərə gedərkən razılaşırdır. Şikayətçilər qəbul edilir.

Onların müəyyən problemləri həll olursa da, narazı elektoratın şikayətləri dinlənilir. Hətta nazirlərlə həmin şikayətçilər razılaşırdır. Onların bundan xəbəri olur. Beləcə problem üstünə problem gəlir, narazılıq böyüyür. İmitasiya xarakterli görüşlərin yerinə davranış etikasını kökündən dəyişən bir sistem gətirilməlidir”.

N.Miri yerli icra orqanlarının da bu işdə payı olduğunu düşüncülür: “Əgər yerli icra hakimiyyətləri əhalinin problemlərini həll etsəydi, nazirlərin rayonlara gətməsinə zərurət yaranmazdı. Bu problemlər icra orqanlarının qanunsuz işlərindən, onların rüsvət-siz iş görməməsindən yaranıb. Hüquq prosedurları yerinə yetirilməyə, belə də davam edəcək, şikayətlər azalmayacaq”.

E.SALAMOĞLU

**Başağılıq**

Fəxrəddin Abbaslı və Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı Şura üzvü, Qarabağ qazisi İlah Məmmədliyə atası Nəriman müəllimin (qubadlı müsavətçisi) vəfatından kədərli xəbərini bildirir, dərin hüznə başsağlığı verir.

\*\*\*

Müsavat Partiyasının Qubadlı rayon təşkilatı partiya üzvü Nəriman Məmmədovun vəfatından kədərli xəbərini bildirir, mərhumun qohumlarına, yaxınlarına və partiya üzvlərinə dərin hüznə başsağlığı verir.

**Əyləncəli, sürətli, asan!**

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dilləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qısa müddətə öyrənməyə
- ✓ Sizlərin axtarılmaqla deyil onları istifadə edərək öyrənməyə
- ✓ Dərinliklə öyrənilən qrammatika biləcəyinizə əldə etməyə
- ✓ Əla tələffüz və güclü danışıq

**BONUS** English EXPLOSION

dərəcəli kursumuz, tərəfindən təstibləndirilmiş HÖDDYƏ OLUNUR!


Bakı şəhəri, Bülənt Sərdarov küç. 2, ev 2.  
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63  
(Çəri Şəhər metrosu, İran səfirliyinin yanında)

**A**zərbaycanda yol qəzalarının sayı günü-gündən artır. Son günlərin qəza ilə bağlı statistikasına baxsaq görürük ki, baş verən qəzaların çoxu ölümlə nəticələnib. Havaların isti keçməsi, eyni zamanda çimərlik mövsümünün açılması ilə bağlı istirahət mərkəzlərinə yaxın yollarda baş verən qəza faktlarında artım müşahidə olunur.



şəxs yolun ortası ilə heç bir təhlükə hiss etmədən gəzir. Əgər onu maşın vursa, bütün məsuliyyəti sürücünün üstünə atacaqlar. Axı piyadadan da çox şey asılıdır. Onlar bilməlidirlər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmaq olmaz. Ərazidə piyada keçidi varsa, mütləq ordan keçmək lazımdır".

**E.Muradlı bildirdi ki, qəzaların baş verməsinin digər sə-**



Hacı Əbdül



Hacı Şahin

## Yayda yol qəzaları niyə artır?

**Elməddin Muradlı:**  
"Maşınında kondisioneri olmayan sürücülər aqressiv olurlar"



Elməddin Muradlı



at dayanmadan paytaxtla rayon arasında maşın sürürlər. Bunun da axırı ağır nəticələndir. Xüsusilə gecə saatlarında yük maşınlarının iştirakı ilə baş verən qəzalar durmadan artır".

**E. Muradlının sözlərinə görə, isti yay günlərində maşınlarında kondisioneri olmayan sürücülərdə həddindən artıq aqressiya müşahidə olunur:**

"Psixoloqlar da təsdiq edirlər ki, isti havada kondisionersiz maşında mənzil başına vaxtında gedib çatmayan sürücülər olduqca aqressiv olurlar. Ölümlə nəticələnən qəzalara səbəb kimi piyadaların yol hərəkət qaydalarını pozmasını da qeyd etmək istəyirəm. Sutkanın qaranlıq vaxtlarında, qara rəngdə paltar geyinmiş bir

**bəbi küçə və prospektlərin yə-tərincə işıqlandırılmamasıdır:** "Bu yaxınlarda Səbəylə Rayon İcra Hakimiyyəti başçısının müavini Yaver Allahverdiyev özünün idarə etdiyi maşınla 3 piyadanı vurdu. Həmin hadisənin səbəbi isə yolun qaranlıq olması idi. Baxırsan işıq dirəyi var, amma lampa yanmır. Eyni zamanda sürücülərin çoxu "ksenon" tipli lampalardan istifadə edirlər. Bu da qarşıdakı sürücünün gözünü qamaşdırır".

Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında ölkədə 735 yol qəzasında 313 nəfər ölüb, 746 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 169, ölənlərin sayı 26, yaralılardan sayı 237 nəfər azalıb. Həsəbat dövründə respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 299 yol qəzası baş verib. Nəticədə 107 nəfər ölüb, 215 nəfər xəsarət alıb. Cari ilin ilk dörd ayında ölkə ərazisində baş verən qəzalarda 21 azyaşlı uşaq ölüb, 47 nəfər isə yaralanıb. Bu il respublika ərazisində sənişin avtobusunun iştirakı ilə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu il paytaxtda baş verən yol qəzalarında isə 102 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk 5 ayında paytaxt ərazisində 400 yol qəzası baş verib. Nəticədə 102 nəfər ölüb, 439 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 35 ölüm faktı azalıb, xəsarət alanların sayı isə 28 fakt artıb.

**□ Fərahim İLQAROĞLU**

## Biləcəridəki qanlı "razborka"nın təfərrüatları

Bir nəfərin öldüyü, bir nəfərin sə yaralandığı olayda partiya sədrinin, Hacı Əbdül və Hacı Şahinin adları hallanır

**İ**yulun 12-də gecə 4-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində ölümlə nəticələnən "razborka" baş verməsi haqda məlumat vermişdik. "Yeni Müsavat"ın əməkdaşı həmin hadisənin təfərrüatlarını öyrənməyə çalışdı.

Qeyd edək ki, qanlı mübahisə 1978-ci il təvəllüdü Samur Həsənovla 1981-ci il təvəllüdü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdü Şəhriyar Həsənov arasında baş verib. Yayılan ilkin məlumatda Samur Həsənovun əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələdiyi, qardaşı Şəhriyar Həsənovu isə bıçaqladığı bildirilib.

"Yeni Müsavat"ın əməkdaşı baş vermiş hadisə, onun motivi haqda bilgililən Biləcəri sakinlərindən biri ilə danışdı. Həmin şəxs adının çəkilməməsi şərti ilə bunları deyib: "Bu hadisə Şəhriyarın fitnəkarlığı üzündən baş verib. Məsələnin kökü budur. 3 ildir ki, bu ədavət vardı. Öləndə, yaralanan da, bu hadisəni törədən də dindar uşaqlardır. Hicab hadisələri zamanı fəal iştirakçılar olublar".

**Qaynağımız deyib ki, Ş.Həsənov bu aksiyadan sonra Hacı Əbdülün, Hacı Şahinin ünvanına nalayiq sözlər işlədib, söyüşlər söyüb:** "Buna görə Biləcəri dindarları Şəhriyarın arasında dəfələrlə mübahisələr olmuşdu. Samur da hamı kimi hər dəfə Şəhriyara belə söyüşlərdən çəkinməsinə deyirdi. Lakin o, hər dəfə əsəbi olduğu üçün tanınan dindarların yaxınları barəsində nalayiq sözlər işlətdiyini, belə söyüşlərdən çəkinəcəyini desə də, hər dəfə də həmin söyüşləri ən sərt formada təkrarlayırdı".

**Qaynağımız bildirib ki, Ş.Həsənovun bu davranışı Biləcəriyə yaşayan dindarların faktiki parçalanmasına səbəb olub:** "Hadisə baş verən gün məsciddə sübh namazından çıxandan sonra Şəhriyar Samurun qonşularından birini görüb və onun yanında Samurun ünvanına nalayiq söyüşlər işlədib. Axşam namazında isə həmin qonşusu Samura deyib ki, Şəhriyar ünvanına nalayiq sözlər işlədib, onun cavabını vermişəm. Samur Şəhriyara zəng edib və ünvanına nalayiq sözlər işlətməsinin səbəbi ilə maraqlanıb. O da Samuru Biləcəriyə mərkəzi parka çağırıb. Samur ora tək gedib. Görüşən kimi Şəhriyar pnevmatik tapançadan ona atəş açdı. Samura güllələr deyib. Elə biliblər Samur qaçacaq. Lakin o, Şəhriyargilin üstünə gedib. Həmin vaxt Şəhriyarın qardaşı Fəridə boğazından bıçaqla zərbə endirib, Şəhriyarı da ağızından və qarından vurub. Növbəti gün səhər Samur sübh namazından sonra özü polisə gedərək təslim olub".

Öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur. Bu haqda məlumatı aktual.az-a təsdiqləyən Əli Əliyev geniş açıqlama vermək istəməyib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda CM-in qəsdən adam öldürmə, qəsdən bədəne ağır xəsarət yetirmə maddələri ilə cinayət işi başlanıb.

**□ E.HÜSEYNOV**

## Ağcabədidə yaşayan məcburi köçkünün məmurlardan şikayətçidir

"Laçın rayonu işğal olunandan bu günə qədər Ağcabədi rayonunda məskunlaşmışıq. Məskunlaşdığımız ərazidə torpaq sahəsində çalışanların hamısı demək olar ki, məcburi köçkünlərdir. Prezidentin fərmanına görə kim 1 hektar taxıl əkərsə, həmin vətəndaşa dövlət tərəfindən 80 manat pul ödənilməlidir. 10 hektar taxıl əksəm də dövlət tərəfindən 1 manat da pul görməmişəm".

Bu sözləri Laçın rayonundan olan məcburi köçkün, müharibə veteranı **Əhməd Əhmədov** redaksiyamıza gələrək deyib. Şikayətçi bu vaxta kimi onlara taxıl əkdikləri üçün ödənilməli olan

pulları tələb etdiyini bildirdi: "Həmişə məlumdur ki, məcburi köçkünün əsas dolanışığı mənəvi torpaqdır. Mən bütün məsuliyyətimlə deyərdim ki, rayonun torpaqlarının əksəriyyətində məcburi köçkünlər çalışır. Bu torpaqlardan öyrüş kimi istifadə edənlər də var, əkin sahəsi kimi istifadə edənlər də. Prezidentin fərmanına görə kim 1 hektar taxıl əkərsə, ona dövlət tərəfindən 80 manat verilməlidir. Məcburi köçkünlər burada 10 hektar taxıl belə əksələr də, onlara 1 manat da verilmir. Hələ bu azmış ki,

mi, biz məcburi köçkünlərə hədə-qorxu gəlirlər ki, bu torpaq sizə otlaq sahəsi kimi verilib. Guya orada taxıl əkməklə cinayət ələyirik. Əkdiklərimiz taxıllara görə bizə dövlət tərəfindən ödənilməli olan pulu Ağcabədidə dövlət məmurları özləri mənimsəyir. Mən müharibə veteranı, həm də müəlliməm. Müəllim olmağıma baxmayaraq 10 ilə yaxındır ki, qardaşım Qələndər Əhmədovun Kürdlər bələdiyyəsindən pulla aldığı 20 hektar torpağın 5 hektarını alıb öz adıma keçirdim. Ona görə öz adıma keçirdim ki,

dövlətin torpaq sahələrinə ayırdığı fermer pulunu ala- cam. Ancaq bu pulu ala bilmədim. Bələdiyyə fonduna ödəməli olduğum 100 manatı da 2 ilə yaxındır ki, ödəyə bilmirəm. Bütün aidiyyəti qurumlara müraciət edərək bildirdim ki, mən bu pulu ödəyə bilmirəm. Mənə verməli olduğunuz fermer pulunu bununla əvəz edin. Ancaq bu istəyimə də bir cavab yazan olmadı. Əksinə, Ağcabədi rayonunda ayrı-ayrı dövlət məmurları məni çağıraraq hədələyir, təhqir edirlər".

**□ Günel MANAFLI**



### Dünyanın ən bahalı telefonları

Dünyanın ən bahalı telefonları funksiyalarına görə deyil, üzərindəki dəyərli daş-qaşlara görə bahadır. Dizayner Stuart Huqhesin 9 həftəyə hazırladığı iPhone 5 qızıl və almazlarla təchiz edilmiş. Sözündən telefonun qiyməti nə az, nə çox düz 15 milyon dollardır. Hər nə qədər artıq köhnə olaraq qəbul edilərsə də iPhone 4 hələ də dizaynerlərin gündəmindədir. 500 parça almazdan hazırlanan iPhone 4-ün qiyməti isə 8,5 milyon dollardır. Zərgər Peter Alloisonun hazırladığı xüsusi iPhone 3G-nin home düyməsi isə böyük almazla təchiz edilmiş. Cihazın qiyməti isə 2,41 milyon dollardır. Nokiyanın telefonlarına da əl gəzdiren dizayner Stuart Huqhesin hazırladığı bir telefonun qiyməti 170 min dollardır.

"Ulyse Nardin Chairman" adlı bir telefonun üzərində 3 min parça almaz işlənib. Bununla da cihazın qiyməti 130 min dollara qədər yüksəlib.

"Black Insane" adlı bir telefonun üzərində isə xüsusi almaslar əlavə edildi. Bu üçün qiyməti 120 min dollar olaraq müəyyən edilmişdir.

18 əyar qızılla təchiz edilmiş bir telefon isə heç internete girə bilmir. Hər hansı bir proqramı belə dəstəkləməyən "AE + Y" adlı telefonun qiyməti isə 60 min dollardır.

## Pilot arvadından qorxur

Türkiyədə həyat yoldaşını boşamaq üçün müraciət edən 48 yaşlı pilot arvadı tərəfindən döyüldüyünü iddia edərək məhkəmədən təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha əvvəl həyat yoldaşını boşayan, sonra onunla yenidən evlənen Antalya sakini A.E. məişət zorakılığına məruz qaldığını bildirib. A.E. hətta bu məqsədlə daha əvvəl polis bölməsinə də müraciət etdiyini qeyd edib. Pilotun həyat yoldaşı E.H.U.E isə iddiaları təkzib edərək özünün zorakılığa məruz qaldığını bildirib.

"Həyat yoldaşı fiziki olaraq məndən daha iridir. Bu səbəbdən də onu döyməyim mümkün deyil. Bu, ciddi olmayan bir ittihadıdır".

Qarşılıqlı iddiaları dinləyən məhkəmə heyəti isə prosesi təxirə salıb.



## İldırım vurdu, saçları ömürlük dik qaldı

Amerikanın Nyu-Mexiko ştatında yaşayan qız görünləri heyretə salır. Ana bətnində iken ildırım vuran balaca qızın həyatı həmin gündən etibarən dəyişib. Kendra Villanueva adlı qadını ötən il konsertə gedərkən ildırım vurub. 9 aylıq hamilə qadın ildırım vurduqdan qısa müddət sonra xəstəxanaya çatdırılıb və həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı 2 həftə vaxtıdan əvvəl ana bətnindən çıxarıblar. İldırım ananın qulağından girib və uşağa qədər təsir edib. Yeni doğulmuş körpə ildırım vurmasının təsiri ilə uzun müddət yemək yeməyib və yatmayıb. Həkimlərin bir neçə ay davam edən müalicəsindən sonra uşaq həyatına normal şəkildə davam etməyə başlayıb. Lakin Kimberley adlı uşağın saçları uzandığı zaman ailəsi onun saçlarının aşağı enmədiyini, davamlı dik durduğunu başa düşüb. Mütəxəssislər onun saçlarının aşağı enməsi üçün əllərindən gələni etsələr də heç bir şey dəyişməyib.

Məlumatlara görə, bu günə qədər yalnız 11 nəfər hamilə qadını ildırım vurub. Onların bir çoxu həyatını itirib. Yalnız 2012-ci ildə ildırım vurmuş hamilə bir qadın ayağındakı plastik topuqlu ayaqqabılarına görə xilas ola bilmişdi.



### Günəş şüaları həm müalicə edir, həm də zərər verir

Günəş şüaları uşaqlarda sümük inkişafı və ümumi sağlamlıq üçün lazımlı olan D vitamini meydana gəlməsini və bədənə müqavimətli olmasını təmin edir. Şüursuzca günəş şüalarına məruz qalma isə böyük zərər verir. Bu səbəblə ana-ata-lar, uşaqları üçün necə və nə qədər günəş vannası qəbul etmənin faydalı olduğunu yaxşı bilməli, günəş şüalarından qorunma məvzusu haqqında da məlumat sahibi olmalıdır.

Günəşdə çox qalmaq erkən dövrdə günəş yanıqları və günəş çarpması olaraq bilinən təhlükəli vəziyyətlərə səbəb olur. Dərində qızarma, içi su dolu qabarıqlar, şişmə, qaşınıt və ağrı ortaya çıxır. Təsirlənən sahə genişsə, şüur itkisi, yüksək qızdırma, ürək bulanma, qusma, maye itkisinə bağlı həyatı təhlükə də ola bilər. Bu təhlükə kiçik uşaq və körpələr üçün daha da böyükdür. Belə vəziyyətlərdə dərhal həkimə müraciət etmək lazımdır. Təkrarlayan günəş yanıqları isə dərində erkən yaşlanma və dəri xərcəngi üçün son dərəcə təhlükəlidir. Dəri xərcənglərindən qorunmaq üçün günəş şüalarından və həddindən artıq günəşdə qalmaqdan qorunmaq lazımdır.



**QOÇ** - Ümumən gərgin gün olsa da, özünüzi cilovlamalısınız. Hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağılın olmamasını da unutmayın.



**BUĞA** - Hansısa uğursuzluq haqqında düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli görüşlər, maliyyə uğurları da yolunuzu gözləyir.



**ƏKİZLƏR** - Hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayın. Çünki ətrafınızda sizi aldananlar artıb. Ciddi məhləgdə gəlinizi gözənləməyə də, gün boyu büdcəniz boş qalmayacaq.



**XƏRÇƏNG** - Sakit bir gün yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə tələtlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur.



**ŞİR** - Saat 13-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın.



**QIZ** - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma belə bir təqvimdə hər şeydən əvvəl istirahətinizi təmin etməlisiniz, uzaq yol getməyin.



**TƏRƏZİ** - Səhhətinizi qoruya bilsəniz, gün boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırın. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.



**ƏQRƏB** - Gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər realığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin.



**OXATAN** - Bəxtinizə təzə bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırın, prosesləri dərindən analiz etməli və məqamında addım atmalısınız.



**OĞLAQ** - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi - himayədarınız olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.



**SUTÖKƏN** - Yalnız saat 12-14 aralığı gərginlik görünür. Həmin vaxt maksimum ehtiyatlı olun. Qalan zamanda isə çox şey ürəyinizə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır.



**BALIQLAR** - İlk öncə bildirik ki, hazırda ciddi bir seçim qarşıdasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq, özünüzi ələ almalı, cəsarət göstərərək seçiminizi etməlisiniz. Çətinlik çəksəniz, məsləhətləşmək də olar.

**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

## Tabutdan sağ çıxdı

Filippində baş verən hadisə hər kəsi şoka salıb. Məlumatlara görə, 1 həftə əvvəl xəstələndiyi üçün xəstəxanaya gətirilən qızı həkimlər müalicə edə bilməyib. Həkimlərin sözlərinə görə, edilən bütün müalicələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Şənbə günü həyatını itirən uşaq bir neçə gün "morq" da saxlandıqdan sonra ailəsinə təhvil verilib. Tabuta qoyulan uşaq cəsədi qohumlarına təhvil verilib. Lakin balaca qızın qohumlarından biri tabutun tərpəndiyini hiss edib və həmin anda tabutun qapısını qaldıraraq, uşağın canlı olduğunu görüb. 3 yaşlı qız tabutdan çıxarıldıqdan sonra hərəkət etməyə, danışmağa və yemək yeməyə başlayıb.

**Səhifəni hazırladı: ŞAHNAZ**

Təsisçi: Rauf ARİFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Zabil MÜQABİLOĞLU

Lisenzia N: B 114  
SAYI: 10.565

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.